



31 milyardlıq möhtəşəm quruculuq

Qarabağ və Şərqi Zəngəzurun bərpası inkişafın prioriteti və milli ideyadır

Hazırda azad edilmiş şəhərlərin hər birində quruculuq və bərpa işləri davam edir. Kəndlərin isə 30-dan çoxunun təməli qoyulub, bəzilərinə isə yaşayış var. İndiyə kimi Böyük qayıdış proqramı çərçivəsində Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunub. İndiyədək 133 ailə (649 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 295 ailə (1135 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Laçın rayonunun Zabux kəndinə geri dönüb. Ümumilikdə, bu günədək 2 min 896 keçmiş məcburi köçkünün yurd həsrətinə son qoyulub. Bu ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. 2026-cı ilin sonuna qədər 140 min nəfər keçmiş məcburi köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.

Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun infrastrukturunu sürətlə bərpa olunur. Həm yollar yenidən qurulur, həm də azad edilmiş ərazilərin etibarlı enerji və su təchizatı yadrlıdır. O cümlədən Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı hərəketə gətirilir. İndiyədək bütün istiqamətləri əhatə etməklə çoxsaylı infrastruktur layihələrinin icrası başa çatdırılıb. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə, əhəlinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.



Zəfər təlimləri

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü"ndə təlim qərargahına gələn qonaqlar birgə taktiki təlimin ssenarisini və icra edilən fəaliyyətlər barədə məruzələri dinləyiblər.

Məruzə olunub ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan-Türkiyə birgə taktiki təliminə hər iki ölkənin müxtəlif qoşun növlərindən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçqan vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və

digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.

Əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək peşəkarlıqla icra olunur.

Sonra taktiki və əsas komanda məntəqələrinə gələn qonaqlar burada birgə taktiki təlimin gedişatında müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsini izləyiblər.

Birgə təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçularının fəaliyyəti yüksək qiymətləndirilib.

Hərbi təlim yüksək peşəkarlığı və bacarığı nümayiş etdirir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.



Latviya ilə münasibətlərin uğurlu inkişafına real əsaslar var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfəri Edgars Skuynanın etimadnaməsini qəbul edib.



İsveçrə şirkətləri işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrində fəal iştirak edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfəri Tomas Ştelin etimadnaməsini qəbul edib.



Hərbi xidmətə çağırışla bağlı tibbi müayinə qaydası təkmilləşdirilir

Oktyabrın 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib. İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərə bağlı müzakirələr aparılıb.

Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Ceyhun Məmmədov, Azay Quliyev, Kamilo Əliyeva, Vahid Əhmədov, Tural Gəncəliyev, Elman Nəsirov, Bəhrüz Məhərrəmov, Etibar Əliyev çıxış edərək, gündəmdə olan bəzi aktual mövzular barədə öz fikirlərini açıqlayıblar. Deputatlar son vaxtlar Qərbin Azərbaycanın şanlı qələbəsini həzm

edə bilməyən bəzi qüvvələri tərəfindən ölkəmizə qarşı sərgilənən qərəzli və ədalətsiz mövqeyinə etirazlarını bildiriblər, bunu təzyiqliki kimi dəyərləndiriblər, xüsusən Fransanın Azərbaycanı qaralama kampaniyasında canfəşanlığını onun Cənubi Qafqazda nüfuz sahibi olmaq üçün apardığı çirkin siyasətinin təzahürü kimi qiymətləndiriblər. Millət vəkili Fransanın Cənubi Qafqaza kobud müdaxilələrini, Ermənistanı silahlandırmasını, militarist sövdələşmələr bağlamasını regionda yeni müharibələrin alovlanmasına xidmət etdiyini, bölgədə sülhə və təhlükəsizliyə böyük təhdidlər yaratdığını vurğulayıblar.



Şah və... Mat

Bax, budur bizim Prezidentimiz İlham Əliyev!..

...O, Torpağını sevir, Tarixini sevir, bu torpağın qalibiyyət tarixini qızıl hərflərlə yenidən yazır.

Millətini sevir, dilini, inancını sevir, məmləkətinin, dövlətinin adını uca tutur.

Azad olunmuş yurdlarımızın zirvələrində sağlamlıq və əylənmə biləyi ilə Zəfər bayrağımızı qaldırır və qürurla dalğalandırır... Əzəli və əbədi qalibiyyət bayrağımızı!..

Bu qalibiyyətin müqəddəs rəmzi kimi ucalan "dəmir yumruq" heykəlləri əbədi qələbəmizə keşik çəkirmiş kimi buradan ta İrovanə, qədim torpaqlarımızacan düşməne gözdəgi verir. Doğan xislətli və doğan talei düşmənin yuxusuna haram qatır.

Fikir verməmiş, qalib insan müzəffər sərkərdə kimi ayağını doğma yurda qoyanda, o yurdun sakinləri ilə görüşəndə gözləri dolur, kövrəlir. Bu torpağın, bu yurdun, bu məmləkətin qurucu sahibi kimi kövrək göz yaşlarını saxlaya bilmir.

Çox güclü yaddaşı var. Tariximiz kimi mədəniyyətimizi, etnoqrafiyamızı, milli kimliyimizi, bu yurdun, kənd-kəşəyin topomiyalarını, adlarda yaşayan həqiqətlərini dərinləndirir, keçmişin danılmaz faktlarını yaddaşındakı sübutlarla isbatə yetirir.

Vətən müharibəsini üç cəbhədə - döyüş meydanında, diplomatiya səngərində, informasiya savaşında ustalıqla apararaq bu insan mükəmməl bildiyi neçə dildə Azərbaycan gerçəkliklərini müxtəlif kanallarla dünyaya yetirməyi və sübut etməyi bacarır...

Bu gün Qarabağda, Şərqi Zəngəzurdə yerinə yetirilən bərpa-quruculuq işlərinin hər birində el-obamızın, insanlarımızın adət-ənənələrinə uyğun böyük xeyir-duasını verir.

Qədim yurdları, kəndi-kəşəyi, Qalib Ordumuzun qəhrəmanlarını, döyüşçülərini, milli qürurlarımızdan olan idmançılarımızı adbaad tanıyır, dəyər verir...



Qələbənin Qubadlı zirvəsi

2020-ci il 25 oktyabr.

Bir aya yaxındır ki, Vətən müharibəsi davam edir. Azərbaycan Ordusu hər gün daha da irəliləyərək torpaqlarımızı düşmənin tapdağından qurtarır. Zəngilandan sonra isə Qubadlıya gedən yollar açılır. Qüdrətli ordumuzun növbəti tapşırığı Qubadlı rayonunu erməni işğalçılarından təmizləməkdir və təbii ki, qarşıya qoyulan bu vəzifə də layiqincə yerinə yetirilir. Qubadlı azadlığına qovuşur.

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ordumuz buna nail oldu. İlk növbədə şəhərə hakim olan yüksəkliklər nəzarətə götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər azad edildi. Oktyabrın 25-i 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Rayonun 8 kəndi ilə bərabər, Qubadlı şəhəri də işğaldan azad edildi. Bu Zəfər xəbərini də xalqa Prezident İlham Əliyev çatdırdı.



Beynəlxalq platformalar Fransanın neokolonializm siyasətinə hələ də susurlar

Şimali Afrikani qan gölə çevirən, dünyaya süngü ucunda "Qərb mədəniyyəti" ixrac edən Fransa hələ də dünyanın müxtəlif yerlərində beynəlxalq qanunlara məhəl qoymadan insanlığa yarasmayan qanlı cinayətlər törətməkdədir.

Bakıda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizəşırıq ərazi

lərin, həmçinin Korsikanın təmsilçilərinin iştirakı ilə keçirilən "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən konfrans iştirakçıları bəşəriyyətin bəlasına çevrilmiş Fransanın törətdiyi dəhşətli qanlı cinayətlərdən, bu gün də davam etdirdiyi irqçilik siyasətindən söz açdılar.



Prezidentin iqtisadi siyasəti yeni müstəvidə və modern mərhələdə davam edir

Bunu Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi istehsal müəssisələrinin fəaliyyəti də təsdiqləyir



İsveçrə şirkətləri işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrində fəal iştirak edirlər



Əvvəli 1-ci sah.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurlu inkişaf etdiyini bildirərək, özünün Dünya İqtisadi Forumuna səfərləri zamanı İsveçrənin dövlət başçıları ilə mütəmadi görüşlərinin əməkdaşlığın müzakirəsi baxımından önəmini qeyd etdi.

Ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaş

ğın səviyyəsindən məmnunluğunu bildiren Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxundu, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğuladı və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirdi.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, "yaşıl enerji", "ağıllı kənd" konsepsiyalarının həyata keçirildiyini deyərək, bunların əməkdaşlığımızda yeni istiqamətlər yaratdığını vurğuladı.

Azərbaycan Prezidenti eyni zamanda SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes sahəsində əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev qarşından gələn illərdə əməkdaşlığın daha da genişlənməsinə və güclü tərəfdaşlıq əlaqələrinin həyata keçirilməsinə ümidvar olduğunu bildirdi.

Səfir ilk növbədə Qarabağa səfərinə toxunaraq, orada gedən yenidənqurma işləri ilə tanış olduğunu qeyd etdi, İsveçrə şirkətlərini buraya dəvət etmək

istəyində olduğunu dedi. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirak etdiyini bildiren Tomas Ştel bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial olduğunu vurğuladı.

Azərbaycan ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq proqramının həyata keçirildiyini bildiren səfir İsveçrə şirkətlərinin Azərbaycanda makroiqtisadi sahədə, eləcə də maliyyə və özlə sektorların inkişafında fəaliyyətlərini məmnunluqla qeyd etdi.

AZƏRTAC

Hərbi təlim yüksək peşəkarlığı və bacarığı nümayiş etdirir



Əvvəli 1-ci sah.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qarşılıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurlu inkişaf etdiyi vurğulandı. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində "Mustafa Kamal Atatürk - 2023" Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olundu.

Türkiyə Respublikasının milli müdafiə naziri bu təlimlərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi mənə daşdığı vurğulandı. Söhbət zamanı Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında mütəmadi görüşlərinin və təmaslarının münasibətlərimizin inkişafında rolunu qeyd olunaraq, bu ilin sentyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edildi.

Söhbət zamanı Yaşar Gülorin Azərbaycanın suverenliyinin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

İcmal büdcənin qeyri-neft baza kəsinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə rəhbər tutaraq, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11-1.2-ci maddəsinə uyğun olaraq qərara alınır:

1. İcmal büdcənin qeyri-neft baza kəsinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2024-cü ilin sonuna isə 24,0 faiz müəyyən edilsin.

2. Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30,0 faiz müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2023-cü il

Latviya ilə münasibətlərin uğurlu inkişafına real əsaslar var



Əvvəli 1-ci sah.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edərək, qarşılıqlı təmasların, xüsusilə dövlət başçıları arasında səfərlərinin əməkdaşlığımızın genişlənməsinə işinə verdiyi töhfəni vurğuladı.

Dövlətimizin başçısı iqtisadi əlaqələrə toxunaraq, ticarət, investisiya və digər sahələrdə

daha geniş imkanların müəyyən edilməsinin vacibliyini bildirdi.

Azərbaycan Prezidenti ölkəmizin müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev eyni zamanda parlamentlərarası əməkdaşlığın da əlaqələrimizin möhkəmlənməsinə roluna toxundu, xalqlar arasında təmasların əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurlu inkişaf edəcəyini ümidvar olduğunu bildirdi.

Ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyi qeyd edən səfir Azərbaycanın gözəlliyinin və burada gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi.

Edqars Skuya dövlətimizin başçısına Latviya Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dövləti çatdırdı. Prezident İlham Əliyev dövləti minnətdarlıqla qəbul etdi.

Görüşdə Azərbaycan ilə Latviyanın beynəlxalq təşki

latlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edildi, Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla əlaqələndirici funksiyasını yerinə yetirməsindən məmnunluqla ifadə olundu. Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulandı. Həmçinin Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı ilə əlaqələrinin inkişafında özünü göstərən Latviyanın verdiyi dəstək yüksək qiymətləndirildi.

AZƏRTAC

Nazirlər Kabinetində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üzrə görülmüş işlər müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi və tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. Bu tapşırıqdan irəli gələrək oktyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası üzrə nəzarət tədbirlərinin nəticələri haqqında iclas keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirləblər ki, iclasda dövlət proqramının icrasına məsul olan aidiyyəti dövlət qurumlarının rəhbərləri və işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iştirak ediblər.

Daim qərəzli, birtərəfli və açıq-aşkar anti-Azərbaycan təşəbbüsləri irəli sürən Paris, təəssüf ki, özünün daxili siyasət gündəliyinin girovuna çevrilib, beləliklə, təkcə özünün deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılmasına potensial vasitəçi olan Avropa İttifaqının nüfuzuna da xələf gətirir.

Elçin Əmirbəyov sonnda deyib: "Elə bu yaxınlarda Ermənistanla kütəvi şəkildə silah və texnika tədarükünün başlaması ilə belə, təcavüzkar Ermənistanın əhəmiyyətli qüvvəyə çevrilməsi, konfrontasiya və Cənubi Qafqazda gələcək silahlanma yoluna ayaq basıb.



İclasda dövlət proqramında nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ və somərəli təmini məqsədilə yaradılmış çoxfunksional interaktiv (onlayn rejim) kamera və peyk xəritələri) elektron portalın təqdimatı (boyukqayidish.gov.az) keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2023-cü ilin birinci yarımilliyi üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində aparılmış monitoring və qiymətləndirmənin nəticələri barədə hazırlanmış hesabatla çıxış etdi.

Sonra iclasda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri tərəfindən görülmüş işlər barədə məlumat verilib və hesabatla bağlı ətraflı müzakirələr aparılıb.


Müzakirələr zamanı Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı müşahidə olunan əsas çətinliklər və növbəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb.

İclasın yekununda Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində aparılmış monitoring və qiymətləndirmənin nəticələri barədə hazırlanmış hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, habelə dövlət proqramının növbəti icra mərhələsində işlərin operativ, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, həmçinin layihələrin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

İqtisadiyyat naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cəbbarov mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri Nərgiz Bakalakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə hər iki qalibin fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər müzakirə edildi. İqtisadiyyat naziri idarəçilik bacarıqlarının artırılması üçün effektiv metodlar, əldə edilən təcrübə və biliklərin tətbiqi, gələcək özü-özüni inkişaf hədəfləri barədə fikirlərini bölüşüb, qalib gəncərə fəaliyyətlərində uğurlar arzulayıb.



Müsabiqə qalibləri mentorluq proqramının müasir iqtisadi

di idarəçilik metodları, strateji planlaşdırma və innovativ texnologiyalarla bağlı təcrübənin əldə edilməsində, ölkəmizin inkişafı naminə bu sahədə töhfə verməkdə faydalı olduğunu vurğulayıblar.

"Yüksəliş" müsabiqəsinin qalibləri mentorluq proqramı çərçivəsində yaradılmış imkanlara görə təşəkkürlərini bildirdilər.

Elçin ƏMİRBEYOV: "Cənubi Qafqazın problemləri ilk növbədə region ölkələrinin özləri tərəfindən həll olunmalıdır"

"Cənubi Qafqaz problemləri ilk növbədə region ölkələrinin özləri tərəfindən həll olunmalıdır".

AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı BBC-nin canlı efirində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

O qeyd edib ki, "3+3" məşvərətçi regional platformasının təsis edilməsi ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ikinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra irəli sürüldü. Bu təşəbbüsün məqsədi fəal regional əməkdaşlıq üçün mövcud olan ciddi potensialdan istifadə olunması və Cənubi Qafqazın üç dövləti, habelə onların yaxın qonşuları - Türkiyə, Rusiya və İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm və başqa sahələrdə praktiki qarşılıqlı fəaliyyətin təmin edilməsidir.

Formatın iştirakçıları oktyabrın 23-də Tehrandan keçirilən ikinci görüş əsnasında region ölkələrinin regional məsələlərin həllində başlıca rol oynamalı olduqları üz



rə vahid rəy ifadə ediblər və həmin kontekstdə bu strateji cəhətdən mühüm regionun gələcəyinin formalaşdırılması işində iştiraklarını və cəlb olunmalarını möhkəmləndirmək niyyətindədirlər. Bu mənada həmin ölkələrin regiondan kənar oyunçuların regiona aid məsələlərə zərərli müdaxiləsinə qarşı çıxmaları təbii. Bununla yanaşı, sonuncular tez-tez özlərinin qərəzli daxili siyasət mülahizələrindən çıxış edərək, hazır reseptlərini Cənubi Qafqaz ölkələrinə sırımaq istəyirlər. Təəssüf ki, onlar yalnız regionda gərginliyi artırır və beləliklə, uzunmüddətli sülhə nail olunması prosesini pozurlar.

Milli Məclisin iclasında

Hərbi xidmətə çağırışla bağlı tibbi müayinə qaydası təkmilləşdirilir



Əvvəli 1-ci səh.

Çıxış edənler ölkəmizə qarşı əsasız bəyanatlar səsləndirənlərin Ermənistanın 30 il torpaqlarımızı işğal altında saxlayaraq hərbi cinayətlər törətməsinə, mədəni, dini, tarixi abidələrimizi Yer üzündən silməsinə biganə qaldığı halda, öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanı sanksiyalarla hədələməsinə siyasi riyakarlığın, ikili standartların bariz nümunəsi kimi qiymətləndiriblər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi keçirilib.

Spiker Sahibə Qafarova bildirib ki, iclasda 16 məsələ müzakirə olunacaq, ilk 12 məsələ üçüncü oxunuşda olan qanun layihələridir.

Birinci məsələ olan "Energetika haqqında" qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. Komitə sədri qanun layihəsinin birinci və ikinci oxunuşda geniş müzakirə edildiyini və müzakirələrin nəticəsində layihədə bir sıra texniki xarakterli düzəlişlərin, dəqiqləşdirmələrin aparıldığını bildirib. O, aparılan dəyişikliklər barədə məlumat verərək deputatların qanun layihəsinin üçüncü oxunuşda dəstəkləmələrini xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli "Lisensiyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) diqqətə çatdırıb. Qeyd edib ki, layihə barədə komitəyə heç bir irad və təklif daxil olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Üçüncü məsələ olan Mülki Prosesual Məcəllədə, İnzibati Xətalər Məcəlləsində, "Notariat haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sonədə dair heç bir irad və təklif daxil olmadığını bildirib və layihənin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Sədri Sahibə Qafarova növbəti iki məsələnin - dördüncü və beşinci məsələlərin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətə bərabərliyi xarakterini bildirib. Spiker qeyd edib ki, bu məsələlər "Polis haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələridir.

Qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. O, əvvəlki oxunuşlarda hər iki sənəd barədə ətraflı məlumat verildiyini söyləyib, layihələrin ümumilikdə deputatlar tərəfindən dəstəkləndiyini, sənədlərlə bağlı mahiyyətli üzrə heç bir əlavə rəy və təklif daxil olmadığını bildirib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin altıncı məsələsi olan və "Müharibə veteranı" adı almış şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldığı müddətdə təhsil haqlarının dövlət tərəfindən ödənilməsinə nəzərdə tutulan "Peşə təhsili haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. Bildirib ki, layihə ilə bağlı heç bir irad və təklif daxil olmayıb, ona görə də sənədin olduğu kimi səsə qoyulmasını təklif edib.

Sonədə bağlı deputat Rəşad Mahmudovun səsləndirdiyi qeyd komitə sədri Bəxtiyar Əliyev aydınlıq götürəndən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda növbəti məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O bildirib ki, "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin sənədlərinin sənədləndirilməsi qaydasında verilməsinə görə tutulan dövlət rüsumlarının ləğvi təklif olunub. Komitə sədri ikinci oxunuşdan sonra komitəyə hər hansı bir təklif daxil olmadığını bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Gündəliyin səkkizinci məsələsi olan "Ovçuluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Komitə sədri layihənin əvvəlki oxunuşları zamanı deputatlar tərəfindən dəstəkləndiyini, sənədlərlə bağlı heç bir əlavə təklif olmadığını deyib.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Doqquzuncu məsələ - "Sosial xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sənədlərlə bağlı ikinci oxunuşdan sonra heç bir təklif daxil olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

"Poçt haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Bildirib ki, sənəd universal poçt rabitəsi xidmətlərinin tariflərinin müəyyən olunmasının yeni mexanizmlərini özündə ehtiva edir və ikinci oxunuşdan sonra heç bir irad və təklif daxil olmayıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin on birinci məsələsi olan "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihəsi birinci və ikinci oxunuşda deputatlar tərəfindən dəstəklənib və sənədlərlə bağlı heç bir irad bildirilməyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin on ikinci məsələsi olan Əmək Məcəlləsində və "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. O, qanun layihəsinin birinci və ikinci oxunuşlarında ətraflı məlumat verildiyini, sənədlərlə bağlı komitəyə irad və təklifin daxil olmadığını bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, bununla gündəliyin üçüncü oxunuşda olan qanun layihələrinin müzakirələri başa çatıb, gündəliyin növbəti 3 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Gündəliyin 13-cü məsələsi olan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəyə çıxaran spiker layihə ilə bağlı məlumat vermək üçün Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova söz verib.

Komitə sədri Ziyafət Əsgərov diqqətə çatdırıb ki, qanun layihəsinin birinci oxunuşu zamanı layihənin konseptiyası barədə geniş məlumat verilib. Qeyd edilib ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin qaydasının təkmilləşdirilməsi nəzərdə tutulan qanun layihəsi ilə bağlı əvvəlki oxunuşda heç bir irad və təklif bildirilməyib.

Sənədin müzakirəsində deputatlar Vüqar Bayramovun və Aydın Mirzəzadənin qeydlərinə komitə sədri Ziyafət Əsgərov münasibət bildirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin on dördüncü məsələsi olan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Əli Hüseynli məlumat verib. O, qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin sənəddə təklif olunan dəyişikliklərə müsbət rəy verdiyini bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qanun layihəsinin təmsil etdiyi komitədə müzakirə edildiyini və dəstəkləndiyini bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev də layihəyə rəhbərlik etdiyi komitədə baxıldığını və komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin on beşinci məsələsi olan "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsinin (ikinci oxunuş) müzakirəyə çıxaran spiker Sahibə Qafarova məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söz verib.

Komitə sədri Tahir Mirkişili 6 fəsil, 27 maddədən ibarət "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsində təsbit olunan qiymətləndirmə fəaliyyətinin təşkil mexanizmlərindən, qiymətləndiricilərə dair tələblərdən, Qiymətləndiricilər Palatasının yaradılmasından danışdı. O, sənədə dair komitəyə daxil olan təkliflərlə bağlı aparılan işlər barədə məlumat verib.

Qanun layihəsinin müzakirəsində deputatlar Vüqar Bayramov, Əli Məsimli, Fazil Mustafa, Əliabbas Salahzadə və Aydın Hüseynov çıxış ediblər, sənədlərlə bağlı fikirlərini bildirdilər, qeydlərini səsləndiriblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

İclasda son olaraq "Polis haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə edilib. Milli Məclisin Sədri Sahibə Qafarova layihə ilə bağlı danışıq üçün sözü komitə sədri Əli Hüseynliyə verib.

Komitə sədri Əli Hüseynli bildirib ki, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı ötan il cinayət qanunvericiliyimizə müvafiq dəyişikliklər edilib. Təqdim olunan layihə də həmin qanunvericilə uyğunlaşdırma xarakterini daşıyır.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev rəhbərlik etdiyi komitənin sənəddə bağlı müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Milli Məclisin Sədri 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun iştirakçıları ilə görüşüb



Oktyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən "2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu" adlı 3-cü DİM Dialoqunun iştirakçıları ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə bildirilib ki, qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində ali audit qurumlarının rolu"na dair Bakıda keçirilən tədbirin aktual mövzuya həsr edildiyini qeyd edib. Spiker bu tədbirin həm Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına, həm də bu audit qurumları arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə inanmı ifadə edib.

Sahibə Qafarova bildirib ki, müasir dövrimizdə dünya bir çox problemlə, çağırışla üzləşir və ölkələr üçün ciddi maneələr yaranır. Bu mənada 2015-ci ildə BMT çərçivəsində qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" və Dayanıqlı İnkişaf Məqsədləri ölkələrin sosial-iqtisadi cəhətdən dayanıqlı inkişafı, üzləşdikləri problemlərin sistemli həlli üçün nəzərdə tutulmuş mühüm alətlərdir.

Spiker qeyd edib ki, Azərbaycan da "Dayanıqlı İnkişaf" üzrə 2030-cu il Gündəliyi"nin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş və bununla da öz regionunda birinci, dünyada isə ilk 12 ölkədən biridir. Da-

yanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün parlament də qanunvericiliyə lazımi dəyişikliklər edir.

Sahibə Qafarova bildirib ki, audit qurumlarının Bakıda təşkil olunan dialoq formatında əməkdaşlığı xüsusən aktualdır. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi, həmçinin şəffaflığın artırılması və hesabatlılığın təmin edilməsi baxımından əhəmiyyət daşıyır.

Milli Məclisin Sədri Azərbaycan Hesablama Palatasının fəaliyyətini və parlamentlə əməkdaşlığını yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, palatanın Milli Məclisə ilik hesabət verən, daimi fəaliyyət göstərən, könər dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı kimi bütüncü prosesindəki iştirakı onun parlamentlə əməkdaşlığının xüsusi bir istiqamətidir.

Spiker qeyd edib ki, ölkəmiz öz ərazilərində Ermənistanın 30 illik işğaldan azad edildikdən sonra hazırda bu ərazilərdə böyük yenidənqurma və bərpa işləri həyata keçirir. "Ağıllı şəhər" və "ağıllı kənd" layihələri icra olunur. Artıq bu ərazilərdə üçüncü hava limanının tikintisi başa çatmaq üzrədir. Bu prosesdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə sıx bağlıdır və burada da Hesablama Palatasının üzünə böyük vəzifə düşür.

"Azərbaycan"

Milli Məclisdən Almaniya Bundeşağının Xarici əlaqələr komitəsi sədrinin bəyanatına etiraz

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsi Almaniya Bundeşağının Xarici əlaqələr komitəsi sədrinin bəyanatına etirazını bildirib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, etiraz bəyanatında deyilir ki, Almaniya Bundeşağının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun İrəvana səfəri zamanı verdiyi qeyri-obyektiv, müvədd reallıqları təhrif edən bəyanatları təəssüf doğurur.

Qeyd edilib ki, növbəti dəfə Ermənistan rəhbərliyinin havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq. Təəssüflər olsun ki, Almaniya Bundeşağında destruktiv qüvvələrin təsiri və təzyiqlə Azərbaycan qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və bəyanatların səsləndirilməsinə rəvac verir. Bu fakt özü-özlüyündə həmin bəyanatlarda irəli sürülən iddiaların nə dərəcədə əsassız olduğunu bariz şəkildə nümayiş etdirir.

"Verilən bəyanatlar bir sıra məqamlarına görə, xüsusilə narazılıq doğurur. Azərbaycanın Qarabağ bölgəsinin adının təhrif edilməsini ölkəmizin ərazi bütövlüyünə qarşı atılmış addım kimi qəbul edirik. Almaniya Bundeşağına BMT-nin ixtisaslaşmış qurumlarının bölgəyə iki dəfə səfər etdiyini və mülki əhaliyə qarşı



heç bir zorakılıq hallarının baş vermədiyini öz hesablarında təsdiqlədiyini xatırlatmaq istədik. Biz öz növbəmizdə almaniyalı həmkarlarımızın Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərlə bağlı, o cümlədən həm Ermənistanla, həm də Azərbaycanda mədəni abidələrin dağıdılması, tarixi irsin silinməsinə görə Ermənistanı sanksiyalarla tətbiq olunması üçün çağırış etmədiyini halda Azərbaycanı sanksiyalarla hədələməsinə siyasi riyakarlıq kimi qiymətləndirir, ikili standartların bariz nümunəsi kimi qəbul edirik.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsi olaraq Almaniya Bundeşağının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları bir daha qətiyyətlə rədd edirik", - deyə vurğulanıb.

"Azərbaycan"

Azərbaycandan Korsika xalqına dəstək

Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək

tək məqsədilə Azərbaycan Respublikası Milli Məclisində yeni qrup yaradılmışdır.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbə-

sindən verilən məlumata görə, dəstək qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması,

Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir. Qrupa Milli Məclisin üzvləri

Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli daxildir.

"Azərbaycan"

3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

Oktyabrın 24-də Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə 3-cü DİM Dialoqu keçirilib.

AZƏRTAC xəbər verir ki, "2023-cü il "Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu" mövzusunda keçirilən tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinin və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının DİM-lər ilə sıx əlaqəli diqqətə çatdırılıb. Baş nazirin müavini ölkəmizlə BMT arasında mövcud olan münasibətləri qeyd edib, beynəlxalq əməkdaşlıq platformaları çərçivəsində aparılan müzakirələrin global çağırışlara adekvat cavab verilməsi imkanlarını artırdığını bildirib. Qeyd edilib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün kompleks tədbirlər uğurla həyata keçirilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladamir Andreyevə DİM üzrə bu ilin sentyabr ayında keçirilən sammitin öhdəliklərinə əsasən, inklüziv dayanıqlı inkişafa nail olmaq üçün BMT-nin bütün maraqlı tərəflərlə işləməyə davam edəcəyini bildirib. Qeyd olunub ki,



BMT Azərbaycanın 2024-cü ildə DİM-in icrasına dair Dördüncü Kəndümlü Milli İcmalı təqdim etmək planlarını alqışlayır və bu mühüm fəaliyyəti dəstəkləməyə hazırdır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DİM-lər üzrə sərəməlilik auditorlarının sayının artırıldığını, 2021-2022-ci illərdə 6 DİM-in seçilən audit mövzularında meyar kimi çıxış etdiyini, auditorlarla əhatə olunan indikatorlarda artımın müşahidə edildiyini, auditorlarda daha çox proqramın qiymətləndirilməsi yanaşmasının üstünlük verildiyini qeyd edib.

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının sədri, Braziliyanın Ali Audit Qurumunun sədri müavini Valtor Alensar Rodriques keçirilən tədbirin dünya ölkələrinin ali audit qurumlarının DİM-lərin icrasında rolunu barədə təcrübələrinin öyrənilməsi üçün uğurlu platforma olduğunu vurğulayıb.



İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov öncə 24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı (BMT) günü münasibətlə təşkilatın əməkdaşlarını təbrik edib, Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib, quruma fəaliyyətində uğurlar arzulayıb. S.Məmmədov DİM-in icrasının ölkəmizin sosial-iqtisadi inkişafı üçün sərəməlilik mexanizmlər formalaşdırıldığını bildirdi. Qeyd olunub ki, ölkəmiz regionda ilk olaraq DİM-lərin icrasını istiqamətində BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Kəndümlü Milli Hesabat təqdim edib, növbəti hesabatın isə 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. DİM-in həyata keçirilməsində vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit orqanlarının rolu vurğulandı. Bildirilib ki, işğaldan azad olmuş ərazilərin

borpası istiqamətində global inkişaf prioritetləri nəzərə alınır, ancaq mina təhlükəsi bu ərazilərin sürətli reintegrasiyasında başlıca maneədir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən miniatürizmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyində əlavə edilməsi təşəbbüsü irəli sürüldü və müvafiq DİM-in layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edildi.

Xarici işlər nazirinin müavini, Qlobal DİM Sammitində Azərbaycan nümayəndə heyətinin üzvü Yalçın Rəfiyev çıxışında bildirib ki, pandemiyanın hələ də davam etməsi, geosiyasi gərginliklər dayanıqlı inkişaf üzrə tələqini daha da geri salıb. Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdikdən sonra həmin ərazilərin bərpa və yenidən qurulmasının təmin edilməsini, insanla-

rın doğma yurdlarına geri qayıtmasını başlıca hədəf kimi qəbul edib. Bu proses BMT-nin dayanıqlı inkişaf planına uyğun olaraq həyata keçirilir. Tədbirdə Azərbaycanda DİM-in maliyyələşdirilməsi tendensiyaları nəzərdən keçirilib, eləcə də DİM-lər üçün dövlət xərclərinin effektivliyinin monitorinqində ali audit qurumlarının roluna diqqət yetirilib.

Yüksək səviyyəli dialoq panel sessiyalarında öz işini davam etdirib. Müzakirələrdə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev, maliyyə nazirinin müavini Azər Bayramov, Dünya Bankının Azərbaycanı ölkə meneceri Ştefani Ştalmeyster, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və digər ölkələrdən olan ali audit qurumlarının, kommersiya banklarının və özəl sektorun nümayəndələri iştirak ediblər.

Ceyhun Bayramov ilə Sergey Lavrov arasında telefon danışığı olub

Oktyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.



Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, "3+3" regional platformasının Təhranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzər yataqlarının Xarici İşlər Nazirliyi Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində dərman məsələləri barədə fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real əşşarların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməsinin vacibliyi vurğulanb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun BAYRAMOV:

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şanslar var"

Oktyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb.

Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reintegrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib.

Nazir Ceyhun Bayramov öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq

təmin etməsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Laçın rayonu ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarından 36-sının ehtiyatları yenidən qiymətləndirilib

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilməsi qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qorğahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, İdarələrarası Mərkəzin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın şəhərinin bərpası və yenidən qurulması, gələcək inkişafının təmin edilməsi məqsədilə planlaşdırma və layihələndirmə, Zerti Aqro-Sonaye Parkının fəaliyyəti barədə məlumat verdi. Laçında aparılan tikinti-quruculuq, bərpa işləri çərçivəsində ekoloji məsələlərə xüsusi diqqət ayrıldığı qeyd olundu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov İdarələrarası Mərkəzin işi ilə bağlı, eləcə də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdəki Bəylik Qayıdışı" çərçivəsində Şərqi Zəngəzurdə həyata keçirilən layihələr, Laçın şəhərinə əhalinin köçürülməsi və işlə təmin olunması ilə bağlı görülən işlər, hazırda icrasına davam edən və planlaşdırılan

genişmiqyaslı infrastruktur layihələrinin icra vəziyyəti barədə ətraflı məlumat verdi və bu tədbirlərin icrasında işçi qruplarının əlaqələndirici rolunun vacibliyini vurğuladı.

İşçi qrupun rəhbəri, ekoloqiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Laçın rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbii ərazilərinin fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verdi.

Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyanı görə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərə birgə məlumat mübadiləsi aparılıb.

İşğal dövründə qədar rayon ərazisində qeyd olunan 40 filiz və qeyri-filiz faydalı qazıntı yatağında 36-sının monitorinqi və təftişə cəlb edilən ehtiyatları yenidən qiymətləndirilib.

Laçın rayonu ərazisində müvafiq cihaz və avadanlıqlarla təchiz olunmuş 1 ədəd avtomatik radioekoloji stansiya quraşdırılaraq istifadəyə verilməsi və 1 ədəd avtomat meteoroloji stansiyanın quraşdırılması planlaşdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbii ərazilərdə infrastrukturun bərpası tədbirləri ilə yanaşı, fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilib. Bu məqsədlə Laçın rayonu ərazisinə 5 şahin quşu və 4 baş Şərqi Qafqaz turu, eləcə də Həkorıçay hövzəsinə 33 500 forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq kərpələri buraxılıb. Laçın rayo-



nunda 3600 ədəd müxtəlif cinsli ağac tingi əkilib və 100 kiloqram palıd toxumu səpilib. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib, 3000 kiloqram palıd və qaragölgü Dövlət Təbii Qoruğunun bərpası tədbirləri nəzərdə tutulur.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Programı" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə dövrü iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanıldığı qeyd olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan bu fəaliyyətin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə də təbii ehtiyatları qorumaq üçün.

Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllibovun təqdimatında işğaldan azad edilmiş ərazilərdə dövrü iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanıldığı qeyd olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan bu fəaliyyətin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə də təbii ehtiyatları qorumaq üçün.

Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalım Qənbərov Laçın şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri, yol-infrastruktur layihələrinin icrası zamanı ətraf mühitə təsirlər, Füzuli-Şuşa yolunun və Zəfər yolunun kənarlarında yol tikintisi aparılan dövrdən qalmış ağac-kol tör-töküntülərinin yığılması üçün təşkil, Laçın şəhərində infrastruktur layihələrinin icrası zamanı yaşıllıqların mühafizəsi və bərpası perspektivləri barədə məlumat verdi.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi tərəfindən Laçın şəhərində aparılan icməli və tullantı su sistemlərinin yenidən qurulması işləri barədə məlumat verildi. Laçın şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla 18 min nəfərin içməli su və kanalizasiya tələbatının ödənilməsinə hesablanmış içməli su təchizatı, yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması üzrə yeni layihə-smeta sənədləri hazırlanıb. Şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir. Quyu zonasında nasos stansiyası, sutoplayıcı kamera, zəorəz-ləşdirici qurğu, anbar və digər yardımçı binalar tikilib. Nasos stansiyasında nasoslar, dayanıqlı elektrik təchizatı məqsədilə generator və 2 ədəd transformator quraşdırılıb. Su mənbəyindən Laçın şəhərinə içməli suyun verilməsi pilləli nasoslar vasitəsilə veriləcək. Bu məqsədlə quyu zonasında və magis-

tral su kəməri üzərində nasoslar quraşdırılıb. Su mənbəyindən Laçın şəhərinədək polad borularla 10 kilometr uzunluğunda magistral su kəməri inşa edilib. Mənbədən şəhərdəki anbarlara suyun ötürülməsi məqsədilə 3 nöqtədə nasos stansiyasının tikintisi yekunlaşmaq üzrədir.

Laçın şəhərində yaradılan yeni infrastruktur "ağıllı su" sistemi əsasında idarə olunaacaq. Suyun mənbədən götürülməsi, subartezian quyuğunun işi vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemi vasitəsilə nəzərdə tutulmuşdur.

Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkilini, müasir texnologiyalardan istifadə olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər barədə məlumat verdi.

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Pənah Muradov Qarabağda kəhrizlər bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri barədə məlumat verdi. İşğaldan azad edilmiş ərazilərdə kəhrizlər sisteminin inkişaf etdirilməsinin iqtisadi aspektlərinin qiymətləndirilməsi və mövcud ehtiyatların idarəedilməsi məqsədilə müvafiq tədqiqatların aparılması tövsiyə olundu.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") nümayəndəsi tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan kosmik tədqiqatlar, o cümlədən peyk təsvirlərinin istifadə edilməklə ötən illərlə müqayisədə cari ildə ümumi vegetasiya vəziyyətinin monitorinqinin aparılması və quraqlıq səviyyəsinin öyrənilməsi işləri, Kəlbəcər və Laçın rayonları ərazisində yaşayış məntəqələri salınacaq ərazilərin mühəndis-geoloji, hidrogeoloji, seysmik-geoloji və iqlim şəraitinin qiymətləndirilməsi işləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal və topoqrafik xəritələrin hazırlanması işləri, kənd təsərrüfatı təyinatlı ərazilərdə torpağın su eroziyası riskinin qiymətləndirilməsi işləri, işğaldan azad edilmiş rayonlarda su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə mövcud su təsərrüfatı və meliorasiya obyektlərinin cari vəziyyətlərinin qiymətləndirilməsi işləri, bu ərazilərdə baş verən yağanların monitorinqləri barədə məlumat verildi.

İclasda dövlət olunan digər qurumlar tərəfindən tikinti-söküntü tullantılarında təkrar xammal materialı kimi istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Laçın rayonunun çayları və onların hidroenerji potensialının istifadəsi, eləcə də istismara verilmiş və icrası davam edən kiçik su-elektrik stansiyaları barədə məlumat verildi.

İclasda həmçinin aidiyyəti qurumlarla Laçın-Şuşa yolunda ətrafda atılmış tullantıların yığılması, Füzuli-Şuşa yolunun və Zəfər yolunun kənarlarında yol tikintisi aparılan dövrdən qalmış ağac-kol tör-töküntülərinin yığılması üçün təşkil edilməsi, meşə yağanlarının qarşısının vaxtında alınması üçün xərçələrə hazırlanması və su mənbələrinin yaradılması məqsədilə toxirəsalınmış tədbirlərin görülməsi tapşırılıb.

Sonra iştirakçılar Zerti Aqro-Sonaye Parkının işi ilə tanış olublar.

Baş prokurorun Türkiyəyə işgüzar səfəri başa çatıb



Azərbaycanın baş prokuroru Kamran Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorlar Şurasının 2-ci iclasında iştirak etmək üçün Ankara şəhərində işgüzar səfərdə olub.

Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti tərəfindən Ankara xalqımızın Ümmümilli Lideri Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əkil qoyularaq öziz xatirəsi ehtiramla yad olunub.

Səfər çərçivəsində baş prokuror TDT Ağsaqqallar Şurasının sədri Binoli Yıldırımın görüşüb. B.Yıldırım ölkəmizin Ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdırıb, hər iki ölkənin liderlərinin rəhbərliyi altında ölkələrimiz və xalqlarımız arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirdi.

Kamran Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib. 2021-ci ildə Bakıda təsis olunmuş TDT-nin Baş Prokurorlar Şurasının hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platforma olduğu vurğulanb.

Baş prokuror Türkiyənin ədliyyə naziri, Hakimler və Prokurorlar Şurasının sədri Yılmaz Tunçla görüşüb. Kamran Əliyev homkarı bu ilin iyun ayında vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar diləyib. Görüşdə hüquqi əməkdaşlıq, o cümlədən istintaq sərəqlərini icrası və cinayət törətməmiş şəxslərin verilməsi məsələləri müzakirə edildi.

Görüşlərdə ölkəmizin Türkiyədəki fəvqoladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.

Türkiyənin baş prokuroru Bəkir Şahinlə keçirilmiş görüşdə əonə-nəvi dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinə əminlik ifadə olunub. Beynəlxalq platformalarda birgə fəaliyyətin önəmi qeyd edilərək, yaxın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Baş Prokurorlar Şurasının təsis olunması müzakirə edildi.

Qardaş ölkənin Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə keçirilmiş görüşdə TDT Baş Prokurorlar Şurası ilə yanaşı, bir neçə gün öncə Şuşada Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi yüksək qiymətləndirilib.

Kamran Əliyev tədbirdə iştirak edən TDT-nin Baş katibi Kubanç-bek Ömürəliyev, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının baş prokurorları ilə də görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Sonda Türk dövlətlərinin baş prokurorları Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya işgüzar səfəri başa çatıb.

Əziz oxucum!

"Şah və... Mat" silsiləsindən ikinci yazıdır ki, sizinlə əzəli duyğularımı bölüşürəm.

Əlbəttə, ötən yazının qəhrəmanı kimi, bütün coşğuların, xoş sözlərin, sevinc təəssüratlarının ünvanı da, müəllifi də bir İNSANDIR...

Zamanların Böyük SƏRKƏRDƏSİ!..

Baxın, qürurla, fərəhlə baxın bu şəkllə...

Sevə-sevə baxın: Bu təlatümlü dünyada öz öncül yerini tutan müstəqil bir ölkənin PREZİDENTİNƏ!

Qalib KOMANDANA!

Möhtəşəm ZƏFƏR TARİXİNİN yaratıcısına!

...Və həm də al-əlyan çələngdən toxunmuş bu şükranlı sətirlərin müəllifinə - məmləkətin qalibiyyət tarixini özün yazan USTADINA!

Bütün bunların müəllifi – ODUR!..

İLHAM HEYDƏR OĞLU ƏLİYEV!..

Bizi bu günlərə yetirmiş Müzəffər Ali Baş Komandanın çinar boyuna, Xankəndidə vüqarlı addımlarına, hərbi geyimdə daha da əzəmətli görünən qalib Sərkərdə duruşuna, dilə gətirdiyi hər fikrin sanbalına, gözlərindəki, səsindeki sevincə, fərəhə, sevgiyə, şahid itkilərimizin hüznünə və ağrısına, bu günə və gələcəyə baxışının aydınlığına yaranan dürlü kəlmələr axtarıram söz saxlancından...

Bu ad Qarabağı, Şərqi Zəngəzuru azadlığına qovuşduran, son bir neçə ərəfə Azərbaycanın itirilmiş torpaqlarına qələbə bayrağı sancan, böyük güclərin bu torpaqlarda başımızın bələsinə çevirdikləri ikisəlik erməni layihəsinin kitabını birdəfəlik bağlayan DÖVLƏT ADAMININ ismi kimi tarixə əbədi həkk olundu!

Bu, mənim fəhmimin gücü deyil, haqqında yazılan Şəxsiyyətin Əzəmətidir...

Verdiyini bütün sözləri tutmaq ərdəminə, insanların ona olan etibarını, inamını doğrultmaq cəmədliliyinə sahibliyidir...

coğrafiyada Azərbaycanı bu qədər böyük hədəfə çatdırma bilmək heyvətə tamiz bir iş deyilmi?!

İndi dünyanın bu nizamı sərgəsinə siz bu möcüzələrlə inanardınız?!

Düzi, mən inanmazdım bu möcüzəyə, çünki möcüzə yalnız xeyallarda olur. Amma nəhəng dövlət xadimi cənab İlham Əliyev bütün bunları arzulaqla bəhəm, həm də məqsədinə, məramına çevirdi, həyata keçirdi...

...Və böyük tarix yazdı!..

Qarabağın tarixi xilaskarı kimi!..

Bu arzuları, bu möcüzəni, bu təntənəni, bu qalibiyyəti özündə ehtiva edən və vurğulaya bilən bir söz tapmaq olarmı?!

Çox qısa zamanda bu qədərini kim təsəvvürünə götürə bilərdi ki?!

Vətən müharibəsinə hələ aylar qalmış tezliklə Qarabağın, Zəngəzurun qədim-qayım tor-



Şah və... Mat

İkinci yazı

İndi dünyanı başına götürmüş qarışıqlıqları, gərginlikləri, münəfişləri izlədikcə, Azərbaycan Prezidentinin dəqiq qrosmeyster gedişlərinə, qərarlarındakı sərrastlığa, zamanlama ilə bağlı heyvətə tamiz intuisiyasına heyran olmağa bilmirəm...

Tanrım, bu, necə bir mükəmməllikdir?!

Bir dövlət adamı strateji planlamada necə bu qədər dəqiq, korrekt, ən əsas isə, firsət anları yetişən kimi, ani tərəddüd belə etmədən, qətiyyətli və qərarlı ola, bu qədər qeyri-müəyyənliklərlə, mürəkkəb oyunlarla dolu dünyamızda üzünə böyük risklər, dağ boyda məsuliyyət götürməyi bacarmıyır?!

Epizodlar ardıcıl şahmat kombinasiyaları kimi bir-bir göz önündən keçir, onları bir yerə toplayanda dünyamızın ən müasir tarixinin son dərcə qalibi, gərgin, həlledici mənzərəsi alınır.

Bir dövlət rəhbərimizin böyük qalibiyyətlə başa çatdırdığı Vətən müharibəsinin nəticələrinə baxırsan, bir də, bu gün ərazisi, insanların taleyi paramparça olmuş Ukraynada baş verənlərə...

Bir Azərbaycan dövlətinin saatlar içində uğurla tamamladığı anti-terror tədbirlərinin tarixi nəticələrinə diqqət yetirirsən, bir də, bu əməliyyatdan qısa müddət sonra yenidən qan çanağına dönmüş Yaxın Şərqdəki dəhşətli mənzərəyə...

Görürsən ki, nələrdə bir neçə ay, gün, hətta bir neçə saat gecikmə, qərarlılıq göstərmək, yaxud nələrdə də eyni şəkildə tələsmək, vaxtı qabaqlamaq Azərbaycanı can atdığı əsas hədəfdən iraq salarmış!

Hərnləmiş, gözünlü qan örtmüş dünya (və ona sahiblənmək istəyən bir neçə dövlət) yeri-göyü silahlarla, mərmilərlə, rakətlərlə doldurub yenə boşaltmağa, atmağa yer, qaraltmağa tələlər axtarı, maraqlar uğrunda bir-birini didir.

Polemikaya nə ehtiyac?!
Belə gərgin bir dünyada, dünya güclərinin maraqlar uınağındakı, demək olar ki, tən ortasındakı

paqlarının alınacağına qəlbimizdə suallar yaranardı...

Kim inana bilərdi ki, tezliklə nisgilli yurdlarımızda üçrəngli, ayılduzlu bayrağımız ucılacaq, ot basmış yollarımızda insanların lapiri düşəcək, qaralmış ocaq daşlarımızın yenidən işarən közündə, istisində yurddaşlarımızın doğma həmiri eşidiləcək?!

Buna kim inanardı - Şuşadan, Cıdır düzündən əslərdən boy götürüb gələn muğam sədəsinin yenidən göylərə bülənd olacağına...

Ermənilərin illər boyu vandalcasına tar-mar edib viran qoyduqları yurdlarımızın böyük bir tikinti-abadlıq, inkişaf meydanına çevrəcəyinə...

Torpağın bağırmı çatladan minlərin zəhərli tikan kimi bir-bir çıxarılıb atılacağına, yerində bərkətlili toxumları əkiləcəyinə...

İllərin tamarzısından sonra süfrələrimizdə dadlı-ləzzətli Qarabağ, Zəngəzur nemətlərinin görüncəyinə...

Bax budur bizim Prezidentimiz İlham Əliyev!..

...O, Torpağın sevir, Tarixini sevir, bu torpağın qalibiyyət tarixini qızıl hərflərlə yenidən yazır.

Millətini sevir, dilini, inancını sevir, məmləkətinin, dövlətinin adını uca tutur.

Azad olunmuş yurdlarımızın zirvələrində sağlam və əylməz biləyi ilə Zəfər bayrağımızı qaldırır və qürurla dalğalandırır...

Əzəli və əbədi qalibiyyət bayrağımız!..

Bu qalibiyyətin müqəddəs rəmzi kimi ucalan "dəmir yumruq" heykəlləri əbədi qələbəmizə keşik çəkmiş kimi buradan ta İrəvana, qədim torpaqlarımızacan düşməne gözdəki verir. Dovşan xislətli və dovşan təleli düşmənin yuxusuna haram qatır.

Fikir verməmişəm, qalib insan, müzəffər sərkərdə kimi ayağım doğma yurda qoyanda, o yurdların sakinləri ilə görüşəndə gözləri dolur, kövrəlir. Bu torpağın, bu yurdun, bu məmləkətin qurucu sahibi kimi kövrək göz yaşlarını saxlaya bilmir.

Çox güclü yaddaşı var. Tariximiz kimi mədəniyyətimizi, etnoqrafiyamızı, milli kimliyimizi, bu yurdun, kənd-kəşəyin toponimlərini, adlarda yaşayan həqiqətlərini dərindən bilir, keçmişin danılmaz faktlarını yaddaşındakı sübutlarla isbatə yetirir.

Vətən müharibəsinin üç cəbhədə - döyüş meydanında, diplomatiya sənğərində, informasiya savaşında ustalıqla aparən bu insan mükəmməl bilidiyi neçə dildə Azərbaycanı gerçəkliklə müxtəlif kanallarla dünyaya yetirməyi və sübut etməyi bacarır...

Bu gün Qarabağda, Şərqi Zəngəzurdə yerinə yetirilən bərpə-quruculuq işlərinin hər birində el-obamızın, insanların, adət-ənənələrinə uyğun böyük xeyir-duasını verir.

Qədim yurdları, kəndi-kəşəyi, Qalib Ordumuzun qəhrəmanlarını, qərarların, atılan addımların, göz-ləntilərin öz vədəsinə görə müəyyən olan idmançılarımızı adbaad tanıyır, dəyər verir...

Əhatəsizdəki insanların duyğularını, auditoriyanın tələbini və üslu-

bunu həssaslıqla duyub ona görə davranır. Bəzən ana dilimizdə elə sözlər, ifadələr səsləndirir ki, dayanıb təkrar-təkrar dinləyirsən, səsinin və sözünün schrindən doymursun...

Bax budur bizim Prezidentimiz İlham Əliyev!

Əsl Lider kimi o, zamanla çalşır, vaxtını tarixə çevirə bilir.

Liderlik, əslində, zamanla işləmək sənətidir, onu dərindən duymağı bacarmaqdır, hər addımın öz vaxtını-vədəsinə zərğər dəqiqliyi ilə hesablamayı bilmək və ona uyğun addım atmaqdır.

"Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!.."
Vətən müharibəsinin simvollarından birinə çevrilmiş bu kəlmələri unutmaq olarmı?!

Bu, siyasətdə, diplomatiyada, idarəetmədə illərin təcrübəsi ilə bişib-bərkimmiş dövlət adamının kamillik məqamıdır.

LİDERİN zamanla bağlı mühüm məsuliyyətinin ifadəsidir həm də... Nəticələrin tez başa gəlməsinə tələskənlik göstərənlərə, səbirsizlənlərə, vaxtı qabaqlamaq istəyənlərə, ya da xəbis niyyətlərlə yanlış rəy formalaşdırmağa can atanlara verilmiş USTAD DƏRSİDİR!..

Siyasətdə ZAMAN çox qiymətli-dir, onun düzgün hesablanması, qərarların, atılan addımların, göz-ləntilərin öz vədəsinə görə müəyyən olan idmançılarımızı adbaad tanıyır, dəyər verir... Əhatəsizdəki insanların duyğularını, auditoriyanın tələbini və üslu-

illik tarix kimi nəzərdən keçirdikdə bu illərin müxtəlif hadisə və proseslərini, qərarlarını, tədbirlərini kino lenti kimi göz önündə canlandırdıqda, indi bu həqiqəti anlamaq çox asandır.

Azərbaycan Prezidenti neçə əsrin problemini cəmi 44 gün içində yoluna qoydu. Bundan ötrü isə illərlə hazırlıq gördü.

Özü də necə hazırlıq!!
Ölkənin ictimasi-siyasi sabitliyi təmin olunmasından, sosial-iqtisadi inkişafından tutmuş, ordu quruculuğuna qədər...

Diplomatik fəaliyyətdən gənc nəslin yetişdirilməsinə, cəmiyyətdə milli vəhdətin təmin olunmasına və başqa belə mühüm işlərə qədər...

Belə bir hazırlıq prosesi üçün tutulmuş yolun, götürülmüş xəttin ardıcılığı, həyata keçirilən tədbirlərin davamlı islahatlarla zaman-zaman kamilləşdirilməsi tələb olunurdu.

Cənab İlham Əliyev Ümum-millət Lider Heydər Əliyevin müəyyən etdiyi yola sadiqliyi və zamanı, vaxtın çağırışlarını son dərəcə həssaslıqla duyması, bu çağırışlara çevik reaksiyaları ilə lazımi hazırlıqları böyük məharətlə apardı.

Tarixi reallıqlara həssaslıqla yanaşdı...

Hər bir addımın öz məqamını səbirlə gözlədi...

Azərbaycan üçün heç bir firsəti fəvri vermədi və bizi xalq olaraq əslərdən bəri ürəyimizdə göyərdən ən böyük arzumuza qovuşdurdu!.. Şükür, min şükür!..

...Və belə bir məqamda, Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradılıb ərazi bütövlüyünü bərpə etdiyini bütün dünyaya duyurur, illərlə biza rixənd edən, barmaq silkləyən ermənilər boyunlarını bükə-bükə dövlət bayrağımızın altından, Azərbaycan əsgərinin yoxlamasından keçərək gedib-gəlməli olurlar.

Bu yolla illər uzununu silah daşıyıb siçovul kimi yuvalarını doldurmuş separatçıların basarətı bağlanır daha...

Azərbaycan dövlətinin kosmosdan quş uçuşunu belə gören gözləri və "dəmir yumruq"unun zərbi-dəsti onlara əl-qol açmağa belə imkan vermir.

Dövlət rəhbərimiz Şuşadan gərünən Xankəndini Türkiyə Prezidentinə göstərir. "Oradakı yer ki var, dağın arasında, ora da Xankəndi şəhəridir" - deyir...

Sayın Ərdoğan isə özünəməxsus arifliklə "Otel oradamı?" - deyər soruşur.

Cənab İlham Əliyev də eyni arifliklə dərhal söhbəti tutur, səmimi gülüşü ilə "Orda da ola-caq!" - deyir...

Və "İnşallah" duası!!!

Adətən, təsəvvürlər, xeyallar reallıqlardan böyük olur...

Bu günlərinə reallıqları təsəvvürlərimizdən, xəyal etdiklərimizdən böyükdür, onların sərhədlərini aşır...

Çünki bu reallıqları yaradan Liderin miqyası, əzəməti də görə bildiklərimizdən boy-boy ucadır.

Antiterror tədbirlərində Azərbaycan dövlətinin dəmir ölinin su-

Hələ bir vaxtlar Xankəndidən Azərbaycana barmaq silkləyən pet-rosilər, rubenlər, arayıqlar, yanlar...
Ax bu yanlar... Zəhrimar yanlar...
Gorbəgər yanlar...
Hə, indi necədir halınız?!

Alın a, yana-yana!..
Qalın a, yana-yana!..

İndi Azad Xankəndidə də əsəyiş Azərbaycan polisi keşik çəkir... Xankəndidə millətimin oğlunu, milli komendantımızı görəndə göz-lərim doldu.

Xoş gördük, milli polisim, əziz polisim!

Şərəfli və müqəddəs xidmətin mübarək, əziz qaradaşım!..

Hələ də adama elə gəlir ki, bütün bunlar şirin bir yuxudur, qısa müddət içində bu qədər böyük bir tarixin içində yaşadığına, bu misilsiz günlərə canlı şahid olduğuna özünü hə-ləm-hələm inandırma bilmirəm.

Əsrlər keçəcək, gələcək nasillər bu günlər haqqında əfsanə kimi danışacaqlar...

Amma bunlar - əfsanə deyil, reallıqdır, haqq savaşındakı qalibiyyətdir, doğru yolun gətirib çıxardığı müqəddəs evimizdir, tarixi haqqımızdır.

Tarix həmişə İlham Əliyevi haqlı çıxarır.

Bu tarixi yaranan, istiqamət-ləndirən, vaxtın axarına yön verən ODUR axı.

Başqa necə ola bilər ki?!
Bu, Azərbaycan Prezidentinin öz ustadından - Ulu Öndər Heydər Əliyevdən əxz etdiyi ən parlaq keyfiyyətlərdəndir.

Bu böyük sərkərdənin, qrosmeyster ustalığına sahib diplomata-tın, qəlbində hələ nə qədər müqəddəs arzular var...

Yenə inanması deyil düşünür-sünüz?!

Yenə inanan və yeni möcüzələrin gerçəkliyə çevrildiyini görəndə günlərimiz olacaq!

Bu əminliyi - dahi sərkərdənin inamli əməlləri verir bizə!..

DÜNYANI Böyük Şahmat Taxtası kimi təsəvvür edirəm...

Onun bir tərəfində Azərbaycan kənarında dünya görünürdü, burada əllərinə qara fiqurlar, düşüncələrində qara niyyətlər, qarşılarında qara planlar dəstə ilə üstümlə gəlmək istəyənlər oynayırdı. Yərbəyərən biza doğru fəndgir gedişlər edilirdi. Kimsəyə bo-yun aymayan bu müstəqil gücü sar-sıtmaqdan ötrü ağlasız kombine-siyalar qurulurdu...

Bir tərəfdə isə AZƏRBAYCAN idi!..

Müstəqil və sabit AZƏRBAYCAN!..

Burada xalqın sevgi dolu nə-zərləri, etimad və milli ruhu ilə əhatə olunmuş Prezidentimiz diqqətini qarşısındakı ağ fiqurlara, ölkənin və xalqın südü kimi ağ gələ-cəyinə cəmləmişdi.

Qarşısındakı rəqiblərin bütün gedişlərini səbirlə izləyir, təhlil edir, nəticə çıxarırdı.

Və əlverişli məqam yetişən kimi, cəmi birca tutarlı gedişlə, bəd-xah rəqiblərin hamısını mat vəzi-yətinə salıb oyundan kənarlaşdıraraq, bu bəsiərə, bu zəkaya, bu Vətən sevgisinə alqışlarını əsirgə-məyən, öz Liderini yeni zəfərlərə ruhlandırən xalqa doğru gülümsü-nürdü...

Bu mənzərə indi bir az da mürə-kəbləşib, dünya daha gərgin dünya, rəqiblər daha fəndgir və həyasız, oyun qaydaları daha çətin olub...

Amma nə qəm?!

Ağ fiqurlar yenə biz tərəfdə, bu işin bilicisinin əlində... Azərbaycanın, yaşadığımız coğrafiyanın, bu torpaqlardakı insanların ağ bəxti, xoşbəxtliyi nəminə mübarizə aparən, əsl qrosmeyster gedişləri edib rəqiblərini mat qoyan Li-der - yenə həmin Lider...

Hünəri - daha böyük hünər...

Zəfəri - daha böyük Zəfər...

Qalibiyyət TARIXİ daha möhtəşəm!..

Allah Azərbaycanımızı və Sizi qorusun, Cənab Prezident!
Bu çətin, qarmaqarışıq dünyaya və... qısqanc liderlərə baxıram...

Və millət olaraq, hamılıqla, bir dua ilə, üzümüzü SİZƏ tutub rica edirik: Siz də, Siz də Özünüzü qoruyun, Cənab Prezident!..

Allah Amanında!..

İmamverdi İSMAYILOV

Bir qrup hərbi qulluqçu mükafatlandırılıb



"Mustafa Kamal Atatürk-2023" birgö taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü"ndə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler digər qonaqlarla birgö təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüblər.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ümumilikdə təlimin gedişatını yüksək qiymətləndirən müdafiə nazirləri hər iki qardaş ölkənin təlimdə fərqlənən hərbi qulluqçularına qiymətli hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsa-



son, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk-2023" birgö taktiki təlimi bu gün başa çatacaq.

"Yüksək səviyyəli müşahidəçi günü"



Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023" birgö taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü"ndə silah və texnika sərəğisi nümayiş etdirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.

"Yüksək səviyyəli müşahidəçi günü"ndə həmçinin Türkiyənin "Roketsan", "Havelsan", "Aselsan", "Baykar" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.

Sərəğisi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.



Dörd ölkənin müdafiə naziri təltif edilib



"Mustafa Kamal Atatürk - 2023" birgö taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü" davam edir. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Yüksək səviyyəli müşahidəçi günü"ndə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunması barədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

25 ZƏFƏR gündəliyi oktyabr 2020-ci il

Oktyabrın 25-də cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirir.

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşməne atəşlə ciddi zərbə vurub onun müqavimətini zəiflədərək müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyir. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 "Qiasint-B" topu, 7 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Hazırda cəbhəboyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Azərbaycan Ordusu düşməne qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə ordumuzun bölmələri üstünlüyünü qoruyur.

Aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilyeriya qurğusu, 2 BM-21 "Qrad", 1 komanda qəragah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1 tank və bir neçə atəş nöqtəsi məhv edilir.




Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərirlər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmənin 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilir. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilir.

Ələ keçirilən hərbi qənimətlərin görüntüləri təqdim edilir.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox-News" televiziya kanalına müsahibə verərək bir daha Azərbaycanın savaşı dayandırmağa hazır olduğunu bildirir:

"Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin eyni zamanda Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənilən hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmasını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir".

Prezident bir daha həqiqətləri açıqlayır, bəzi iftiralara aydınlıq gətirir və qətiyyətlə vurğulayır ki, Azərbaycan bu haqq savaşında istəyinə nail olmadan dayanmayacaq.



Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilir.

Bir aya yaxın davam edən müharibədə Azərbaycan Ordusunun döyüş meydanında böyük uğurlar əldə etdiyini söyləyən Ali Baş Komandan İlham Əliyev hər gün cəbhədən yaxşı xəbərlər gəldiyini deyir. Eyni zamanda diqqətə çatdırır ki, vəziyyət tam nəzarət altındadır.

İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilib, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan təmizlənib. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı dalğalanır.

"Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib, artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yəni də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını dəstəkləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir".

Ali Baş Komandan bir daha Azərbaycan xalqını əmin edir ki, bundan sonra da haqq yolundan dönməyəcək, düşməni sona qədər qovulacaq, ərazi bütövlüyümüz bərpa ediləcək.

Günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşməne dəqiq zərbələr endirir.

Zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilir.



Axşam saatlarında Prezident xalqa daha bir xoş xəbər verir. Dövlət başçısı "X" səhifəsində paylaşım edərək yazır:

"Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



VƏTƏN müharibəsinin möhtəşəm ZƏFƏRİ



◆ Azadlığın təntənə günü

2020-ci il 25 oktyabr...

Bir aya yaxındır ki, Vətən müharibəsi davam edir. Azərbaycan Ordusu hər gün daha da irəliləyərək torpaqlarımızı düşməndən tapdığımızdan qurtarır. Zəngilandan sonra isə Qubadlıya gedən yollar açılır. Qüdrətli ordumuzun növbəti tapşırığı Qubadlı rayonunu erməni işğalçılarından təmizləməkdir və təbii ki, qarşıya qoyulan bu vəzifə də layiqincə yerinə yetirilir. Qubadlı azadlığına qovuşur.

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ordumuz buna nail oldu. İlk növbədə şəhərə hakim olan yüksəkliklər nəzarətə götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər azad edildi. Oktyabrın 25-i 44 günlük müharibənin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlı şəhərində ermənilər güclü istehkamlar qurmuşdular. Rayonun bəzi kəndləri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Alaqrışaq oktyabrın 23-də düşməndən təmizlənməmişdi. Oktyabrın 25-də isə rayonun 8 kəndi ilə bərabər Qubadlı şəhəri də işğaldan azad edildi. Bu zəfər xəbərini də xalqa Prezident İlham Əliyev çatdırdı. Uğurlu hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi düşməndən xilas edildi.

Tarixə nəzər: Qubadlı və onun ətrafında yerləşən kəndlər XVIII əsrdə Qarabağ inzibati ərazisinə aid olub. 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil edilib. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub.

Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Həmin vaxt rayon 1 şəhərdən və 93 kənddən ibarət idi. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfər olub. 1988-ci ildən başlayaraq Ermənistan və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror aktları törədilib. 31 avqust 1993-cü ildə isə Ermənistan silahlı birləşmələri tərəfindən rayon işğal edilib.

Qubadlı Böyük qayıdışı sürətlə hazırlaşır

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva torpaqlarımızı işğaldan azad edildikdən sonra 2020-ci il dekabrın 23-də Qubadlıya səfər etdilər. İlham Əliyev Azərbaycan bayrağını daha bir şəhərdə zirvəyə ucaltdı.

Səfər zamanı çıxış edən dövlət başçısı Qubadlı döyüşlərindən danışaraq bildirdi: "Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaşınladırdı. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Zəngilan şəhəri oktyabrın 20-də azad olunduqdan sonra növbəti istiqamət Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-olamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girişində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərinin azad etmək o qədər də asan məsələ deyildi. Görək ilk növbədə ermənilərin istehkamları məhv edilsin, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib".

Qubadlı rayonunun və şəhərinin azad edilməsinin böyük strateji üs-



Qələbənin Qubadlı zirvəsi



tünlük təmin etdiyini deyən Prezident bundan sonra növbəti istiqamət Xanlıq rayonu olduğunu xatırladı: "...Qubadlıdan Laçın rayonuna cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistan dövlət sərhədinin yanından keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, çığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir".

Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə yenidən bu rayona səfər edən dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təmələqoyma mərasimində, "Azərbaycanın birinci ildönümü enerji" ASC-nin sistem əhəmiyyətli 110/35-10 kV-luq "Qubadlı" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdi.

Qeyd edək ki, yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sistemə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çixış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksək gərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik veriliş xətti çəkilmişdi. Qubadlıya tək-cə elektrik xətti deyil, həm də on yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilmişdi. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İncubatoru üçün enerji təminatı təmin edilmişdir.

Səfər çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev qeyd etdi ki, Qubadlı şəhəri demək olar ki, yerlə yeksan edilib, bir salamat bina qalmayıb. Sadəcə olaraq, erməni hərb-

çəri öz məqsədləri üçün bir neçə bina istifadə edib, onları da bər-bər vəziyyətə gətirib. "Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin baş planı hazırlanıb və yaqın ki, yaqın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbii və tarixi keçmişini də əhatə edəcək".

Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykenarı bulvar salınacaq, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazisi planlaşdırılmasında yaşıl sahələrin, piyada ölcətliliyi nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamətəbəli və əzmətəbəli binaların, həmçinin həyotəyeni sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlandıqların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan neqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai neqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyənləşdirilib.

Baş plana əsasən, şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, oyləncə və mədəni fəaliyyət, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sirliliyi mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzillilik yaşayış binaları və ictimai tikililərin mərkəzi hissədə, daha kənarlara doğru isə əzmətəbəli binalar və həyotəyeni sahələrə malik fərdi evlər tikiləcək. Şəhərin planlaşdırılması zamanı təbii edilmiş su ilə qovuşan və suya həssas şəhər ("Sponge city") yanaşması yaqıntılı şəhər mühitinə mənfi təsirin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su

Strateji əhəmiyyətə malik şəhərin görünüşü

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbə-

çəri) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdirilməsi, innovativ iş yerləri, baqçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykenarı bulvar salınacaq, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazisi planlaşdırılmasında yaşıl sahələrin, piyada ölcətliliyi nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamətəbəli və əzmətəbəli binaların, həmçinin həyotəyeni sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlandıqların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan neqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai neqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyənləşdirilib.

Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaqın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqçılıq təsərrüfatı, müasir sənətkarlıq, yüngül sənaye, təbiiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasını formalaşdırmasında müasir və ənənəvi elementlərin vətəndəsinin istifadə ediləcək, "yaşıl şəhər" obrazı yaradılacaq.

İşğal və Zəfər muzeyləri kompleksi, dağıntılardan ibarət Memorial Park yaradılacaq

Dövlət başçısı bu ilin may ayında da Qubadlıda olub. Ölkə rəhbəri Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 yaşlı girdir yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoyub.

Ümumi sahəsi 2,6 hektara yaqın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin tədricən edilmiş ümumi baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-nin dördotaqlı və 20-nin isə beşotaqlı olması nəzərdə tutulur.

Əsas qoyulan Xanlıq kəndi Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirildikdən əvvəl kəndin köhnə ərazisinin əhatə edən ümumi sahəsi 273 hektardan çoxdur. Birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşaat ediləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4 mindən çox sakinin məskunlaşdırılması planlaşdırılır.

Toməli qoyulan Mahruzlu kəndində isə 2700-dən çox sakinin yaşaması nəzərdə tutulub. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqrışaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fəzədə kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır.

Zilanlıda isə birinci mərhələdə 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Gələcəkdə bu kənddə 2520

belə, qüdrətli ordumuzun igid oğulları nə olursa olsun, Qubadlıni azad etməyi qarşılıqla məqsəd qoymuş, verilmiş tapşırığı canları, qanları bahasına yerinə yetirəcəklərinə söz vermişdilər. Belə də oldu, onlar Qubadlıni da düşmən tapdığından xilas etdilər.

Həmin igidlər də Ali Baş Komandan tərəfindən mükafatlandırıldı. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərkən şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin 15212 hərbi qulluqçusu "Qubadlıni azad olunmasına görə" medalı ilə təltif edildi.

Qubadlı dirçəliş və inkişaf mərhələsinə yaşayır

Milli Məclisin deputatı Ceyhun Məmmədov qəzetimizə açıqlamasında deyib ki, artıq üç ildir Qubadlıni işğal tarixini deyil, azadlığın təntənə gününü qeyd edirik.

Deputat bunun çox qürurverici olduğunu vurğulayaraq bildirib ki, əvvəlki dövrlərdə müxtəlif tədbirlərdə qubadlılar daim bu günü arzulayıblar. "Üç il əvvəl cənab Prezidentin rəhbərliyi ilə roşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, qarşıya qoyulan daha bir məqsədə, hədəfə çatdıq. Qubadlı işğaldan azad edildi. Azərbaycan Ordusu bu vəzifəni də öhdəsindən layiqincə göldü".

C.Məmmədov qeyd edib ki, bu gün Qubadlı yenidən qurulur, bərpa olunur. Qubadlıda böyük quruculuq və abadlıq işləri həyata keçirilir və digər işğaldan azad olmuş bölgələrimiz kimi, bu rayon da özünün dirçəliş və inkişaf mərhələsinə yaşayır. Artıq həm şəhər mərkəzində, həm də bir neçə kənddə Prezident İlham Əliyevin iştirakı ilə infrastrukturun təmələqoyma mərasimləri keçirilib. Yaqın vaxtlarda qubadlılıların doğma ev-əşiyinə qayıtması gözlənilir. "Əlbəttə, bütün bunlar asan deyil. Çətin də olsa, Azərbaycan bu işin öhdəsindən gələ bilər".

Rayonun hərbi əhəmiyyəti var

Hərbi ekspert Ədalət Vərdiyev qeyd edib ki, Qubadlı rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayon mərkəzinin azad edilməsi ordumuzun Laçın istiqamətində gənişmiqyaslı hərbi əməliyyatlar keçirməsi üçün mübit şərait yaradıb: "Qubadlı şəhərinin düşməndən tapdığımızdan qurtulması Azərbaycan Ordusunun Şərqi Zəngəzur istiqamətində hərbi əməliyyatlar keçirməsinə imkan verdi. Vətən müharibəsinin ilk günlərindən Ağdərə-Kəlbəcər-Basarkeçər yolunun ordumuzun nəzarətinə keçməsi Ermənistanla Qarabağ arasında yalnız Laçın vasitəsilə hərəkət etməyi şərtləndirirdi. Həmin yolun Azərbaycanın nəzarətinə keçməsi isə Ermənistanla Qarabağın əlaqəsini kəsdi".

Ekspert deyib ki, Laçın yolunun Azərbaycanın nəzarətinə keçməsi üçün Qubadlı və ətraf kəndlər mütləq işğaldan azad olmalı idi. Digər tərəfdən isə Qubadlıni azad olunması Azərbaycanın Ermənistanla sərhədlərini bərpa olunması istiqamətində mühüm əhəmiyyət kəsb edirdi. Həmçinin ordumuzun Laçın və Şuşa istiqamətində irəliləməsi üçün mübit şərait yarandı. Başqa sözlə, Qubadlıni azad olunması Azərbaycanın Vətən müharibəsindəki böyük qələbəsini bir qədər də yaqınlaşdırdı.

Qubadlı işğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi strateji mövqədə yerləşməklə, əsas yol şəbəkəsinə və neqliyyat qovşağına yaqındır. Zəfər və İşğal muzeylərinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Həkəri çayı üzərində salınan Lalazar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konseptiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yolun qarşısından yaqınlayır. Bu yol binanın sahəsi boyunca spiral şəkildə fırlanır, sonra çayın üzərindən davam edərək gözlə mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə təməllənir.

Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündəlik həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq oyanı olaraq nümayiş etdiriləcək.

Zəfər Muzeyinin interyeri dairəvi formada olacaq. Birinci mərhələdə yerləşən sərqi zalın məqsədini göstərdiyi qəhrəmanlıq və qazanılan zəfərə, o cümlədən "Dəmir yumruq" əməliyyatına həsr olunacaq. Qubadlı igidləri Qubadlıni düşməndən təmizləmək heç də asan deyildi. Ekspertlər də qeyd edirlər ki, bu rayonda da düşmən istehkamı güclü idi və erməni hərbçiləri rayonun əldən çıxənməməsi üçün çalışırdılar. Bununla

Əsmər QARDAŞANOVA, "Azərbaycan"



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 374

QƏRAR

Bakı şəhəri, 21 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qanunsuz miqrantların saxlanması mərkəzlərinin daxili intizam Qaydaları"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də və 2010-cu il 26 yanvar tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının miqrasiya orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda dəyişik-

lik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2148 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1454; 2018, № 4, maddə 813, № 5, maddə 1127; 2019, № 3, maddə 518; 2020, № 4, mad-

də 477, № 11, maddə 1381; 2021, № 11, maddə 1258; 2022, № 2, maddə 172, № 3, maddə 268) ilə təsdiq edilmiş "Qanunsuz miqrantların saxlanması mərkəzlərinin daxili intizam Qaydaları"nın 1.6-cı bəndindən "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi)" sözləri çıxarılın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 375

QƏRAR

Bakı şəhəri, 21 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 2001-ci il 1 mart tarixli 52 nömrəli, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli və "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" 2011-ci il 12 may tarixli 79 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 739-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10, maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360; 2014, № 12, maddə 1662; 2017, № 12 (II kitab), maddə 2526; 2018, № 12 (II kitab), maddə 2737; 2019, № 8, maddə 1478; 2020, № 6, maddə 804, № 11, maddə 1417, № 12 (V kitab), maddə 1584; 2021, № 10, maddə 1185; 2022, № 7, maddə 820, № 8, maddə 974; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bəzi və digər qaydalarını müəyyən edən əsas müddəalar"da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8-ci bəndin birinci cümləsinə, 18-ci bəndin birinci abzasının birinci cümləsinə və 28-ci bəndin birinci abzasının birinci cümləsinə "təqdim olunmuş" sözlərindən sonra "(bu Qaydanın "Qeyd"inin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

1.2. 18-ci bəndin ikinci abzasına "təqdim etdiyi" sözlərindən sonra "(bu Qaydanın "Qeyd"inin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

1.3. 26-cı bəndin ikinci abzasına "məlumatlar" sözlərindən sonra "(bu Qaydanın "Qeyd"inin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

1.4. "Qeyd." aşağıdakı redaksiyada verilsin: "Qeyd. Bu əsas müddəalara uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi, vətəndaşlıq vəziyyəti akt qeydlərini bərpasına və ləğv olunmasına əsas verən sənədlərin (ləğv edilməsi şəhətdatnamələr istisna olmaqla) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar oriozicidən tələb edilmiş. Bu sənədlər və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi oriozicinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya oriozicə tərəfindən təmin edilir."

2. 1.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin: "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı noticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar oriozicidən tələb olunur və ya oriozicə tərəfindən təmin edilir."

2.2. 1.12-ci bəndin ikinci abzasında "Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHS)" sözləri "EHS" akronimi ilə əvəz edilsin;

2.3. 2.2-ci bəndin beşinci abzasının birinci cümləsinə (ikinci halda) "barədə" sözlərindən sonra "mə-

lumatlar" sözü əlavə edilsin, "informasiya sistemindən" sözləri "informasiya sistemində mövcud olduqda müvafiq məlumatlar həmin informasiya sistemindən" sözləri ilə əvəz edilsin;

2.4. 2.2-1-ci bənd üzrə: 2.4.1. birinci abzasına "təqdim olunmuş" sözlərindən sonra "(bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

2.4.2. üçüncü abzasın birinci cümləsinə "sənəd" sözlərindən sonra "(bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

2.5. 2.5-ci bəndə, 2.7-ci bəndin ikinci cümləsinə, 6.11-ci bəndə ismin müvafiq hallarında olan "sənədlər" sözlərindən sonra "(bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

2.6. 2.7-1-ci bəndə "təqdim edilməsi" sözlərindən sonra "(bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

2.7. 3.6-cı bəndə "təqdim etdikdə" sözlərindən sonra "(bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 451; 2012, № 12, maddə 1361; 2013, № 5, maddə 589, № 10, maddə 1205; 2018, № 8, maddə 1800; 2022, № 7, maddə 820, № 8, maddə 974; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 iyul tarixli 243 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın "Qeyd"i ləğv edilsin və aşağıdakı maddədə 6.9-1-ci bənd əlavə edilsin:

"6.9-1. Bu Qaydaların 6.9-cu bəndində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar oriozicidən tələb olunur və ya oriozicə tərəfindən təmin edilir."

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 377

QƏRAR

Bakı şəhəri, 23 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı ilə təsdiq edilmiş "Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, "Notariat haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 867-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə

gətirilməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 iyun tarixli 2166 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı (Azər-

baycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 563; 2005, № 11, maddə 1061, № 12, maddə 1228; 2008, № 8, maddə 787; 2012, № 7, maddə 775, № 12, maddə 1353; 2019, № 3, maddələr 513, 565; 2021, № 10, maddə 1185) ilə təsdiq edilmiş "Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası"nın III bölməsinin I-ci hissəsinin beşinci abzası ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 378

QƏRAR

Bakı şəhəri, 24 oktyabr 2023-cü il

"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 319; 2004, № 1, maddə 51, № 7, maddə 589, № 11, maddə 970; 2005, № 7, maddə 677; 2006, № 9, maddə 830;

2007, № 5, maddə 544; 2008, № 2, maddə 124; 2009, № 11, maddə 937; 2010, № 4, maddə 359; 2011, № 12, maddə 1260; 2014, № 4, maddə 460, № 5, maddələr 565, 593; 2016, № 6, maddə 1212; 2017, № 9, maddələr 1738, 1763; 2018, № 10, maddə 2146; 2019, № 3, maddə 512, № 4, maddə 776; 2021, № 12, maddə 1535; 2022, № 4, maddə 423, № 6, maddə 666) 1.3-cü bəndində "Polis Akademiyasının" sözləri "xüsusi təyinatlı təhsil müəssisələrinin əməkdaşı olan" sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2023-cü ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qəbulu aparan şəxs	Qəbul günü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Əmirov Natiq Ərziman oğlu	1
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nəğdəliyev Zeynal Səfər oğlu	2
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Həsənov Altay Tofiq oğlu	3, 17, 24
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əliyeva Fəroh Şirvanmammad qızı	3
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Qasımov Azər Məhəmməd oğlu	4
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Əliyev Məhərrəm Abış oğlu	6
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Ələsgərov Fərid Murtuz oğlu	7, 23
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Həsənov Kərəm Əvəz oğlu	13
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Məvsümov Şahmar Arif oğlu	14
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyev Hikmət Fərhad oğlu	15
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Məmmədliyev Yusuf Ülfət oğlu	16
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayilov Süleyman Abbas oğlu	17
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadrlar məsələləri şöbəsinin müdiri Məcidov Tələt Tahir oğlu	20
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru	21
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Vəliyev Ədalət Məqsəd oğlu	22
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Kərimov Gündüz Hacı oğlu	24
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi	24
Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məmmədov Məsim Əhməd oğlu	27
Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Hüseynov Emin Zəmin oğlu	28
Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Hacıyev Vahid Rəsim oğlu	29
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Kərimov Aydın Zöhrab oğlu	30
* * *	
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Usubov Rəhil İdris oğlu	30

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olurlar. Ünvan: Bakı şəhəri Nərimanov rayonu, Zaur Nədiraliyev, 79 Qəbulu zamanı qəbul gününə ən gec 1 iş günü qalmış dayandırılır. Qəbul saat 14:00-dan başlayır. Əlaqə üçün: Çağrı Mərkəzi - 1111

Azərbaycanın "ASAN xidmət" modeli bir sıra ölkələr üçün nümunədir

"Azərbaycan ilə çox sıx əlaqələrimiz var. Azərbaycanın miqrasiya sahəsində həyata keçirdiyi layihələr, xüsusən də elektron viza sisteminin, miqrasiya proseslərinin həllində rəqəmsal texnologiyaların tətbiqi olduqca təqdirəlayiqdir".



Bu sözləri AZƏRTAC-a müsahibəsində miqrasiya məsələləri üzrə Praqa prosesinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional rəhbəri Radim Zak söyləyib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycana bu sahədə bir neçə layihəyə dəstək verir. Həsab edirik ki, bununla da biz miqrasiya sahə-

sunda keçirilən konfransdakı çıxışına münasibət bildirən R.Zak deyib: "Azərbaycan nümayəndə heyətinin üzvlərinin konfransda səsəndirdiyi məsələləri diqqətlə dinlədik. Tədbir iştirakçıları Azərbaycanlı həmkarlarımızın fikirlərini dəstəkləyiblər.

"Biz Azərbaycanda "ASAN xidmət" modeli ilə çox yaxından tanışız. Bu sistem viza və digər sənədlərin elektronlaşması, icazələrin alınması məsələlərində insanların işini asanlaşdırır. Hesab edirik ki, Azərbaycanın "ASAN xidmət" modeli bir sıra ölkələr üçün də nümunədir. Bir çox ölkə bu təcrübədən faydalana bilər".



Prezidentin iqtisadi siyasəti yeni müstəvidə və modern mərhələdə davam edir

Bunu Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi istehsal müəssisələrinin fəaliyyəti də təsdiqləyir

Azərbaycandakı sənaye qurumlarını əhatə edən park, zona, məhəllələr neftdən asılılığı azaltmaqla yanaşı, qeyri-neft sektorunun davamlı inkişafını ön çəkən bir mexanizmdir. Bu mexanizm daxili məhsul istehsalını il-dən-ilə artırmaq və məhsul bolluğu yaratmaqla ixrac həcminin genişlənməsinə yol açır.

Həmin yolda "irəliləyən" sənaye parkları, zona və məhəllələri bir-biri ilə rəqabətə girmək üçün innovativ texnologiyaların üstünlüklərini mənimləməklə sahibkarlığı dəstəkləmiş olur, xarici investitorlara "qapı açır", eləcə də əmək qabiliyyətli əhalini istehsal sahəsinə cəlb edərək onların məşğulluğunu təmin edir.

Sənaye parklarının coğrafi baxımdan doğru seçilməsi, neqliyyat-kommunikasiya çıxışlarına yaxın olması kimi məsələlər də önəmlidir. Təcrübə göstərir ki, sənaye parkı sahələri mükəmməl rabitə və neqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına və işçi qüvvələri ehtiyatı olan ərazilərdə yerləşməli, keyfiyyətli və hərtərəfli infrastruktur imkanlarına malik olmalıdır. Çünki bu faktorlar investisiya cəlb ediciliyini artırır, layihələrin inkişafına tökən verir, eləcə də kiçik və orta biznes müəssisələrinin gəlir ödəməsi imkanlarını asanlaşdırır. Sumqayıt Kimya Sənaye Parkı məhz bu parametrlərə cavab verən bir ərazidir. Bu, Azərbaycanda yaradılan ilk sənaye parkıdır. Park qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılıb. Bu sənaye parkı yeni növ məhsullar istehsal edərək davamlı surətdə ixrac potensialını artırır.

İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, indiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,3 milyard manatdan çox sərmayə yatırılıb, 6400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 386 milyon manat investisiyanın yatırılması, 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək parkın rezidentləri tərəfindən ümumilikdə 8,67 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 3,12 milyard manatdan çox hissəsi (təxminən 36 faizi) ixracın payına düşür. Cari ilin birinci yarısında Sumqayıt Kimya Sənaye

Parkında 1,3 milyard manatlıq məhsul istehsal olunub, 446,3 milyon manatlıq məhsul ixrac edilib. 2023-cü ilin birinci yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,2 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 19,6 faiz olub. Sənaye parkında istehsal olunan məhsullar dünyanın 60-a yaxın ölkəsinə - Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və s. ölkələrə ixrac edilib.

Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahəlik subyektlərə rezidentlik statusu verilib. Cənubi Qafqazın ən böyük sənaye parkı olan bu ərazidə iki gün əvvəl kimi rezidentlərdən 20-si fəaliyyət göstərirdi. Oktyabrın 23-də isə Prezident İlham Əliyev "Azərbaycan Vanhong Ceramics Co." MMC, "Novus Plastica" MMC və "UPI - Universal Packing Industry" QSC-nin açılışını etməklə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatdı.

Öncə parkda "Cinar-Servis" İstehsal-kommersiya firmasının Texniki istehsal müəssisəsinin təmələqurma mərasimində iştirak edən dövlət başçısına məlumat verildi ki, şirkət sənaye parkının 2 hektara yaxın ərazisində sızılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.

Sumqayıt Kimya Sənaye Parkının yeni rezidentlərindən biri "Novus Plastica" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Prezident İlham Əliyev "Novus Plastica" MMC-nin Polimer qatqıqları istehsalı müəssisəsinin açılışını etməz

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"



31 milyardlıq möhtəşəm quruculuq

Qarabağ və Şərqi Zəngəzurun bərpası inkişafın prioriteti və milli ideyadır

Torpaqlarımızın işğaldan azad edilməsi müasir tariximizdə yeni dövrün başlanğıcı olmaqla bərabər, respublikamızdakı inkişaf və quruculuq proseslərini də yeni mərhələyə yüksəltdi. Bu mərhələdə prioritet istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin edilməsidir.

8 şəhər, 92 kənd

Prezident İlham Əliyevin həm də milli ideya olaraq qarşıya qoyduğu bu vəzifə hazırda sürətlə, yüksək dinamizm və keyfiyyətlə yerinə yetirilməkdədir. Təsədüfi deyildir ki, cəmi 3 ilə yaxın müddət ərzində azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Demək olar ki, azad edilmiş bütün şəhərlərdə nəhəng tikinti-quruculuq işləri gedir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdiyi kimi, 8 şəhər, 92 kənd və qəsəbənin bərpası Birinci qayıdış planına salınıb. Onların da böyük əksəriyyəti 2026-cı ilin sonuna qədər başa çatacaq.

Hazırda azad edilmiş şəhərlərin hər birində quruculuq və bərpa işləri davam edir. Kəndlərin isə 30-dan çoxunun təməli qoyulub, bəzilərinə isə yaşayış var. İndiyə kimi Böyük qayıdış programı çərçivəsində Laçın, Füzuli şəhərlərinə, Ağal, Zabux və Talış kəndlərinə keçmiş məcburi köçkünlərin qayıtmasına təmin olunub. İndiyədək 133 ailə (649 nəfər) Zəngilan rayonunun Ağal kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 295 ailə (1135 nəfər) Laçın şəhərinə, 258 ailə (928 nəfər) Füzuli şəhərinə, 21 ailə (94 nəfər) Laçın rayonunun Zabux kəndinə geri döndü. Ümumilikdə, bu günədək 2 min 896 keçmiş məcburi köçkünlərin yurd həsrətinə son qoyulub. Bu ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. 2026-cı ilin sonuna qədər 140 min nəfər keçmiş məcburi köçkünlərin doğma yurdu-yaularına dönməsi planlaşdırılır.

Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun infrastrukturunu sürətlə bərpa olunur. Həm yollar yenidən qurulur, həm də azad edilmiş ərazilərin etibarlı enerji və su təchizatı yaradılır. O cüm-



lədən Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı hərəkətə gətirilir. İndiyədək bütün istiqamətləri əhatə etməklə çoxsaylı infrastruktur layihələrinin icrası başa çatdırılıb. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.

Dövlət lazım olan qədər vəsait ayıracaq

Bu gün Qarabağ və Şərqi Zəngəzurə aparılan bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin, iradəsinin, quruculuq əzminin göstəricisidir. Azad edilmiş ərazilərin bərpası həm də dövlətimizin iqtisadi gücünün göstəricisidir. Bu baxımdan qürur hissi ilə

qeyd etməliyik ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərinin bərpasını heç bir xarici donorun iştirakı olmadan, məhz özünün daxili imkanları hesabına həyata keçirir. Prezident İlham Əliyev bu barədə deyib: "Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir - Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri işə məşğulluq mərkəzinə hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir. Yəni bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük qayıdış programının icrası bizim üçün bir nömrəli vəzifədir".

Xatırladaq ki, 2020-2022-ci illərin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində Böyük qayıdış programının icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Programın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.

Bununla bağlı Maliyyə Nazirliyinin açıqladığı 2024-2027-ci illər üzrə Orta müddətli Bütçə Çərçivəsində qeyd edilir ki, icraçı qurumlar tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Böyük Qayıdış dair I Dövlət Programının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Təbii ki, bu vəsaitin ayrılması dövlətimiz tərəfindən tam təmin ediləcək. Çünki qeyd etdiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpası milli prioritetdir. Ona görə həm azad edilmiş ərazilərimizin tam yüksək səviyyədə bərpa ediləcək, həm də gənc dönəyə köçkünlərin layiqli həyat şəraiti təmin olunacaq.

Bütövlükdə, düşmənin tapdağından azad edilmiş əzəli torpaqlarımıza Böyük qayıdış məqsədlərinin tam şəkildə reallaşdırılması qarşısındakı dövrə Azərbaycan dövlət büdcəsindən xərçəndirildikdən birini təşkil edəcək. Dövlətimiz azad edilmiş ərazilərimizin bərpası üçün lazım olan qədər vəsait ayıracaq, Qarabağ və Şərqi Zəngəzur növbəti respublikamızda, regionda və dünyada həm də ən möhtəşəm quruculuğunün ünvanları kimi tanınacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib



Oktyabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibati binasında qanvermə aksiyası keçirilib.

Aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfüziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.

Aksiya partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 300-dən çox YAP üzvü iştirak edib. Qanvermə aksiyasına Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.

Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova bildirib ki, aksiyanın məqsədi talassemiya, irsi qan xəstəliklərindən və digər profilili xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir. Burada toplanan qan bu kateqoriyalardan olan xəstələr üçün istifadə olunacaq.

Onun sözlərinə görə, qanvermə həm məsuliyyətli, həm də xeyirxah və qürurverici missiyadır: "Qana həmişə ehtiyac var. Çünki qanı heç bir dərman vasitəsi əvəz edə bilməz. İnsanlar qan verən zaman bir insan deyil, üç insanın həyatını xilas etmiş olurlar. Çünki qan müxtəlif komponentlərə ayrılır ki, bunlar da ayrı-ayrı xəstələrə köçürülür. İnsanlar ildə bir neçə dəfə qan verə bilərlər. Qanvermənin bir çox faydaları var. Bu, təzyiqli xəstələri üçün faydalıdır, eləcə də infarkt riskini aşağı salır. Yeni Azərbaycan Partiyası qanvermə aksiyalarına hər zaman dəstək olur. Budoqəki təşəbbüsünə görə də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, belə aksiyalar bundan sonra da davam edəcək".

Qardaşlığın gücü

Bu gün, oktyabrın 25-i iki qardaş ölkənin birgə keçirdiyi Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk - 2023" taktiki təliminin sonuncu gündür.

Sarsılmaz qardaşlığın hərbi sferadakı tərəfdaşlığının uğurlu davam etdiyini bir daha sübuta yetirən bu təlim Azərbaycan və Türkiyənin Quru Qoşunları, Hərbi Hava Qüvvələrinin heyət və vasitələri cəlb olunub. Bu taktiki təlim Azərbaycan və Türkiyənin hərbi heyətinin döyüş qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İntensiv xarakter almış belə təlimlər noticəsində artıq hər iki ölkədə keçirilən hərbi təlimləri Azərbaycan və Türkiyənin hərbi qoşunlarının iştirakı olmadan təşəvvür etmək olmur.

Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Naqif Həməzəyev deyib ki, Azərbaycan və Türkiyə hərbi qoşunları uzun illərdir birgə təlimlər həyata keçirir və ordularının döyüş qabiliyyətini artırır. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra imzalanmış Şuşa Bəyannaməsinin noticəsində, iki qardaş ölkənin birgə təlimləri daha intensiv xarakter alıb. Həm



Türkiyə, həm Azərbaycan ərazisində keçirilən birgə taktiki hərbi təlimlər regional təhlükəsizliyin və ortaq maraqların təmin edilməsinə, terrorizmə qarşı mübarizənin reallaşdırılmasına, həmçinin orduların istənilən fors-major hadisələrdə bərabər addımlara bilmələrinə, real əməliyyatlar həyata keçirmələrinə hazırlıq kimi dəyərləndirilməlidir.

Deputat bildirib ki, ordumuzda həyata keçirilən islahatların noticəsi olaraq, Azərbaycan artıq komanda tipli Türkiyə ordusunun bir modelini öz ərazilərində reallaşdırır. Təsədüfi deyil ki, İkinci Qarabağ savaşından sonra Prezident İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda yeni komanda tipli hərbi hissələrin açılışının şahidi olmuşuq. Hətta işğaldan azad olmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində də bu tipli hərbi hissələr mərhələli şəkildə açılır

və professional hərbi qoşunlara ibarət ordu formalaşdırılır. Türkiyə Ordusu ilə birgə keçirilən hərbi təlimlər Azərbaycan Ordusunun daha da güclənməsinə, peşəkarlaşmasına və müasir silah-sursatlarla döyüş qabiliyyətlərinin artırılmasına birbaşa xidmət edir.

Naqif Həməzəyevin sözlərinə görə, belə hərbi təlimlər yəni də davam etdiriləcək. Təlimin intensiv xarakter alması həm də Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün, suverenliyinin qorunmasında vacib amillərdəndir: "Unutmamalıyıq ki, ordu bəzən cür təlimlər keçirməklə hazırlıq vəziyyətini nə qədər yüksək səviyyəyə çatdırsa, o zaman ordu real döyüşlərdə də bir o qədər hazır olar".

Deputat əlavə edib ki, Türkiyə Ordusu ilə birgə keçirilən taktiki təlimlər Azərbaycan xalqı tərəfindən də dəstəklənir: "Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk - 2023" təlimi bizi istəməyən qüvvələr üçün bir mesajdır ki, Azərbaycan və Türkiyə qardaşlığını heç kim pozma bilməz və biz birlikdə hər iki dövlətin maraqlarını qorumağa hazırıq".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"



Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər

Oktyabrın 24-də İstanbulda "Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunun və Altınbaş Universitetinin birgə təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə baş tutub.

Əvvəlcə şəhidlərimizin xatirəsi birdeqiqətlik sükutla yad edilib, qardaş ölkələrimizin Dövlət himnləri səsləndirilib.

Konfransın açılış mərasimində Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan, Azərbaycanın İstanbuldakı baş konsulu Nərimə Mustafayeva və Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov çıxış ediblər. Natiqlər Azərbaycanın və Türkiyənin Ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ölkələrimiz arasındakı əsrlərə dayanan münasibətlərin inkişafına əvəzsiz töhfələri, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi, bu ilin sentyabrında 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində tarixi torpaqlarımızın tamamilə azad edilməsi, dövlətimizin bacarığını Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltmasının tarixi əhəmiyyətini barədə danışıblar. Çıxışlarda Türkiyə-Azərbaycan qardeşliyinə bütün platformalarda özünü göstərdiyi kimi, bundan sonra daha da yüksələn uçuşu davam etdirəcəyi vurğulanıb. Sonra Azərbaycan Televiziyanın hazırladığı "Qərbi Azərbaycan həqiqətləri" filmi nümayiş olunub.

Konfrans panel iclasla davam edib. Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun üzvü, professor Vəfa Qurbanlı moderatorluğu ilə keçən iclasda Milli Məclisin deputatı Hikmət Babaoğlu, İstanbul Aydın Universitetinin Magistratura Təhsili İnstitutunun direktoru professor Raqıp Kutay Karaca və Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, Türk-İslam Araşdırmaları Mərkəzinin direktoru, dosent Telman Nürətoğlu mövzu ətrafında çıxışlar ediblər.

Çıxışlarda bildirilib ki, indiki Ermənistan Respublikasının ərazisi olan Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır. Vaxtilə burada yüz minlərlə Azərbaycan türkü yaşayıb. XIX əsrin əvvəllərində Çar Rusiyasının İrəvan xanlığını işğal etməsindən sonra bölgədə demografik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsinə başlanıb. Çar Rusiyasının həyata keçirdiyi demografik siyasət nəticəsində İrəvan xanlığının ərazisində və Qarabağa müxtəlif coğrafiyalardan ermənilər kütləvi şəkildə məskunlaşdırıldı. Çətin müharibə nəticəsində İrəvan qalasını işğal etməyi bacaran və buna görə də İrəvanski soyadını götürən rus işğal ordusunun komandanı general Paskeviç başda olmaqla müxtəlif rus komandirləri və solahiyətli zabıtlarının mərkəzə göndərdiyi raportlarda, Rusiya arxivlərində saxlanılan minlərlə statistik məlumatı əks etdirən rəsmi arxiv sənədlərində İrəvan xanlığının ərazisinin türk-müsəlman yurdu olduğu qeyd olunub. Hətta İrəvanın işğalından sonra Paskeviçin adına hazırlanan sikkələrin üzərində şəhərin rəsmi olaraq məscid və minarə təsvirləri də həkk edilib.

Qeyd edilib ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra çar rejimi ermənilərin Cənubi Qafqaza köçünü təşkil etmək üçün komissiya yaratmış, Aleksandr Qriboyedov və milliyətçə erməni olan polkovnik Lazarev həmin komissiyada xüsusilə fəal olublar.

Bildirilib ki, XIX əsrdə 12 məscidin olduğu İrəvanda bu günümüzdə qədar bir məscid qalıb. Ermənilər İrəvanda yeganə məscid olan Göy məscidin inarlarını məxsus olduğunu iddia edirlər. Lakin Göy məscidin XVIII əsrdə İrəvan xanı Hüseynli xan tərəfindən tikdirildiyi məlumdur.

Natiqlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinə də toxunublar. Qeyd olunub ki, Sovet İttifaqı dövründə Ermənistan azərbaycanlıların mədəni izlərinin məhv edilməsi ilə kifayətlənmədi, yüz minlərlə azərbaycanlı bu torpaqlardan deportasiya olundu. 1948-1953-cü illərdə Ermənistandan 144 min 600, 1988-1991-ci illərdə isə 300 minə yaxın azərbaycanlı deportasiya edilib. Beləliklə, Azərbaycan türklərinin son qrupları Qərbi Azərbaycan torpaqlarından köç etmək məcburiyyətində qaldı və Ermənistan tamamilə monoetnik dövlətə çevrildi.

Tədbir çərçivəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə, soyqırımı və vandalizm aktlarını əks etdirən fotolardan ibarət sərgi açılıb.

Ermənistanın hərəkətləri milli azlıqların hüquqları üzrə beynəlxalq normalara ziddir

Qərbi Azərbaycan İcması insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq qurumların fəaliyyətində yaxından iştirak edərək, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətli şəkildə geri qaytması hüququ məsələsini qaldırıb və bu istiqamətdə beynəlxalq dəstəyin əldə edilməsi üçün səylər göstərir.

Sözünə görə səhərdə müvafiq mexanizmlərdən biri ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığıdır. İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissar institutunun növbəti tədbirində iştirak edib. Qurumun təsis edilməsinin 30 illiyi münasibətilə oktyabrın 24-də Niderlandın Haaqa şəhərində keçirilən tədbirdə ATƏT-in fəaliyyətində olan sədri Buyar Osmanı, qurumun baş katibi Helqa Şmid, Milli Azlıqlar üzrə Ali Komissar Kayrat Abdaxmanov, BMT Katibinin insan hüquqları üzrə köməkçisi İlze Brands Kehris və digər yüksək səviyyəli şəxslər iştirak ediblər.

Toplantıda ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini və ATƏT-in tövsiyələrini yerinə yetirməsi və milli azlıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik ətrafında əlaqə kimi mövzularla müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən Qərbi Azərbaycan İcmasının sədr müavini R.Həsən Ermənistandan azərbaycanlıların qovulması barədə ətraflı məlumat verib, Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulayıb.

İcma özünün insan hüquqları gündəliyinin və qayıdış hüququnun beynəlxalq səviyyədə təşviqi üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq fəaliyyətlərində iştirakını davam etdirəcək.

Fransa dünənindən və bu gündən utanmalıdır

Paris indi də Cənubi Qafqazda riyakar planlar həyata keçirmək xülyasına düşüb

"Əsrlər boyu müstəmləkəçilik siyasəti yeridən, 50-dən çox ölkənin ərazisini yüz illər işğal altında saxlayıb və dövlətinə talan edən və milyonlarla insanı qətlə yetirən Fransanın bu gün demokratiyadan, insan haqlarından, beynəlxalq normalardan danışımağa haqqı yoxdur. Fransızların törətdikləri soyqırımları və müharibə cinayətləri tarixin səhifəsində qara, unudulmaz ləkədir və bu neokolonialist siyasət bəşəriyyətin gələcəyi üçün faciədir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzaev deyib. O bildirib ki, yüz illər boyunca bu vəhşi, qorxunc, millitarist siyasət 10 milyondan çox dinc insanın qətlinə, şikəst olmasına, əzablar içində yaşamasına səbəb olub. Əlcəzairdə, Polineziyada, Korsikada, Qviansda, Melaneziyada törədilən faciələr, Afrika, Cənub-Şərqi Asiya, Sakit okean, Latın Amerikasında onlarla ölkənin işğal edilməsi və xalqlarına əzab verilməsi, çoxsaylı cinayətlərin törədilməsi, etnik və dini mənsubiyyətlərinə görə yüz minlərlə insanın soyqırımına məruz qalması, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi Fransanın dövlət siyasətinin əsası olmuş və təəsüfləndirici haldır ki, bu gün də dünyanın bir çox dövlətləri bu çirkin siyasətlə üz-üzədür.

"Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 14 ölkədən, Fransanın müstəmləkə altında

saxladığı, eləcə də, Korsika təmsilçilərinin iştirakı ilə keçirilən "Neokolonializm İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfransda səsləndirilən fikirlər, əsarətə düşən insanların söylədikləri faktlar Fransa dövlətinin törətdiyi cinayətlərin nümunələridir. Əsrlərlə yürüdülməli bu mənfur siyasət bu gün də davam etdirilməkdədir. Konfransda qeyd olunduğu kimi, Fransa kolonializminin yeni metodları bu gün də milyonlarla insanın qəsdinə, ölkələrin talan edilməsinə, yeni münafiqə ocaqlarının, müharibələrin alovlanmasına yönəldilib", - deyər T.Rzaev qeyd edib.

Müsaibimizim sözlərinə görə, Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlandıqı müraciətində bir daha xatırladı ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Deputat əlavə edib ki, dünyada "ədələ-



tin bərpa edilməsi", "beynəlxalq normalalara hörmət", "demokratiyanın təntənəsi" şüarlarını ələndirən bayraq edən Fransa, əslində, bəşəriyyətin düşməni rolunda çıxış edir. Etnik və dini mənsubiyyətinə görə milyonlarla insanın hüquqlarını pozmaqda davam edən millətçi dövlətin rəhbərləri beynəlxalq hüququn pozulmasına adı hal kimi baxır, insanlığa qarşı ən çirkin əməllərə əl atırlar.

Tahir Rzaev bildirib ki, bu, Azərbaycana qarşı münasibətdə də özünü aydın göstərir: "Çoxsaylı xalqların nümayəndələrini etnik təmizləməyə məruz qoyan, insanlara öz dilində danışmağa belə qadağan edən, müstəqilliyə can atan xalqları silah gücünə suduran Fransa dövləti, Emmanuel Makron hakimiyyəti bu gün təcavüzkar - 30 il Azərbaycan

torpaqlarını işğal altında saxlayan, varımızı-dövlətimizi talayan, şəhər və kəndlərimizi vuran qoyan, on minlərlə soydaşımızın ölümünə səbəb olan Ermənistanın yanındadır, erməni quldurlarını müdafiə edir. Bu azmış kimi, Fransa revasistləri silahlandırmaqla Cənubi Qafqazda riyakar planlarını reallaşdırırlar".

Komitə sədri Ermənistanla Fransanın bir-birinə yaxınlaşdırılan səbəblərdən də danışdı: "Təcavüzkarlıq, insanlıq əleyhinə yönələn əməlləri bu iki ölkəni "dost"laşdırıb. Qarabağdan kömüllü gedən erməniləri etnik təmizləmə adı ilə dünyaya təqdim etməklə, gənə, zor ifadələrini ortaya atmaqla Fransa yenidən aranı qandırmaq, müharibəni alovlandırmaq niyyətindədir. Çünki özü təcavüzkar, sui-qəsdlər, mina terroru törətməkdə məhirdir".

Tahir Rzaevin sözlərinə görə, faktlar sübut edir ki, Fransa dünyada ən çox mina istifadə edən, bu yolla kütləvi qırğınlar törədən dövlətlərdən biridir. Əlcəzair ərazisində 5 milyondan artıq minanın basdırılması öhdəsinə götürən və bundan qürur duyulan Fransa dövləti Ermənistandan da bu təcavüzkar - 30 il Azərbaycan

buna görə son 3 ildə 340 və-təndəşmiş Ermənistanın basdırdığı minaların qurbanı olub.

Fransada neokolonializmlə bərabər olaraq irqçilik və islamofobiyanın geniş yayılması da bu ölkənin bəşəri dəyərlərdən kənar olduğunu sübut edir. İnsanlar milliyyətinə, dininə, rənginə görə təzyiqlərə, təhqirlərə, hücumlara məruz qalır, bəzi hallarda qətlə yetirilirlər. Belə eynilərdə bir siyasət yeridən ölkə isə başqalarına demokratiya, insan azadlıqları dərsi keçir, dövlətlərin daxili işlərinə qarışır, etnik bərabərliyi təbliğ edir.

"Azərbaycan Prezidenti konfrans iştirakçılarına müraciətində bu çirkin siyasəti kəskin tənqid edərək deyir: "Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəməyə, digər ölkələrdə etnik təmizləmədən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqlarla məşğul olur". Təcavüzkar Ermənistanı dəstəkləmək, silahlandırmaq, onun əvəzinə beynəlxalq tribunaldan Azərbaycan əleyhinə böh-

tanlar, iftirlər söyləmək, bəzi beynəlxalq təşkilatları ölkəmizə qarşı qərarlar qəbul etməsinə təhrik etmək başda Makron olmaqla, Fransanın hakimiyyət dairələrinin vərdişinə çevrilib", - deyər komitə sədri vurğulayıb.

Tahir Rzaev bildirib ki, Fransa məhz Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Ermənistanla hərbi yardım göstərir, müdafiə sahəsində müqavilə imzalayıb, separatçılara hərbi-siyasi dəstək verir: "Lakin bunlar səmərəsiz gedişlərdir. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edib, suverenliyini qoruyub, sərhədlərini möhkəmləndirib. 30 ildə BMT-nin, ATƏT-in və bir çox beynəlxalq təşkilatların yerinə yetirə bilmədiklərini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, şanlı ordumuz və xalqımız öz gücünə həyata keçirib, düşmənin başını əzib. Əgər düşməni və havadarları düz yola gəlməsələr, daha ciddi tədbirlər görülməli və Azərbaycan xalqı buna hər an hazırdır. Ermənistan və başda Fransa olmaqla havadamları buna əmin ola bilməzlər".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Beynəlxalq platformalar Fransanın neokolonializm siyasətinə hələ də susurlar

Əvvəli 1-ci sah.

İnsanı heyrləndirən və ikrax doğuran cəhət budur ki, Əlcəzairdə, Mərakeşdə, Tunisdə, Malidə, Cibutidə, Nigeriyada, Çadda, Seneqalda, Vyetnamda və Qomər adalarında, Haiti və digər ölkələrdə qırğınlar, qətləmlər törədən Fransa bu gün utanmadan beynəlxalq arbitr olmaq xəyalına düşüb. Necə ola bilər ki, belə bir ölkə insan azadlığından, beynəlxalq hüquqdan, "millətlər üz müqəddəratı təyin etmə hüququndan" danışsın. Özü də insanlıq əleyhinə cinayətlərini bu gün də davam etdirən, qanlı cinayətlər törətmək şəkərindən əl çəkməyən Parisin törətdiyi qətləmlər heç də uzaq keçmiş hadisələri deyil.

Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına ünvanlandıqı məktubda qeyd edilib ki, 26 mart 2021-ci ildə tarixçilərdən ibarət "Ruandada tutu qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabat məsul Komissiya" tərəfindən Fransa Prezidentinə təqdim edilmiş "Fransa, Ruanda və Tutu'nun soyqırımı (1990-1994)" adlı sənədə 1994-cü ildə Ruandada tutu qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdır.

Konfrans iştirakçıları bu gün də Fransanın Afrika dövlətlərinin daxili işlərinə müdaxilə etməsindən, eyni zamanda özünün müstəmləkəsi altında olan ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktlarından danışıblar. Konfransda çıxış edən Kanak Birliyinin təmsilçisi Davi Nikolas Bolo deyib ki, bizim azadlığımızla bağlı aktual problemlər bu gün də davam edir. Kaledoniya hələ də Fransanın müstəmləkəsidir. 1953-cü ildən bəri bu tarixi yaşayır, bizə qarşı çox böyük ədalətsizliklər var. Fransa yerli xalqların torpaqlarını alır, əhalini isə sürgün edir. Müstəmləkələrdə fəaliyyət göstərən icimai şəxslər öldürülür. Bizim xalqımıza qarşı qeyri-qanuni siyasət aparılır. Kaledoniyada ciddi korrupsiya aktları var. Seçkilərdə bunu açıq şə-



kildə görmək olur. Resurslarımız Fransa tərəfindən istismar edilir. Təbii sərvətlərlə zəngin ölkə olsaq da, əhalinin yoxsulluq dərəsinə düşməsinə yuxarıdır. Fransa Kaledoniyanı maliyyə asılılığından bir bölgəyə çevirib. Beynəlxalq platformalar 200 ilə yaxın müddət ərzində Fransanın davam etdirdiyi absurd müstəmləkə siyasətinə hələ də susur. Fransa dövləti öz öhdəliklərini yerinə yetirmir və bölgədə hər zaman işsizlik, aqlıq, irqçilik hökm sürür. Diplomatiya sahəsində ciddi boşluqlar var. Eyni zamanda biz iqlim dəyişikliyi ilə bağlı çətinliklər yaşayırıq. Orada insanlar öz mədəni mənsubiyyətini itirir. Gənclər xarici ölkələrə getməyə məcbur olurlar.

Fransız ordusunun törətdiyi qətləmlərin miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək olmur.

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kereol isə ölkəsinin təbii sərvətlərinin talan olduğunu və 90 faizinin Fransaya və digər ölkələrə aparıldığını vurğulayıb. O deyib: "Kənd təsərrüfatı siyasəti elə qurulub ki, biz sərvətə hələ də bilməyək. Müstəmləkəçilik mədəniyyət sahəsində təsir edir. Biz istəyirik ki, dilimiz fransız dili ilə eyni səviyyədə rəsmi dil olsun. Onlar bundan imtina edirlər. Biz eyni zamanda istəyirik ki, Fransa ədalət qarşısında cavab versin. Biz müstəqillik əldə etmək istəyirik. Afrikanın azad olunması bütün dünyanın diqqətində olmalıdır. Afrika diasporu fəal işləməlidir".

Elşən QƏNİYEV,
"Azərbaycan"

Fransanın Ermənistanı silahlandırması bölgədə təhlükəsizliyə təhdiddir

İşğal etdiyi dünyanın onlarca ölkəsində əsrlər boyu qətləmlər, soyqırımları törətmiş və hələ də milyonlarla insan əsarət altında saxlamaq, təbii sərvətlərini talamaq üçün hər cür cinayəti əl atan Fransa qanlı əməllərini Cənubi Qafqaza uzatmaq niyyətindədir.

Belə olmasaydı, bütün dünyada işğalçı dövlət kimi tanınan Ermənistanı silahlandırmaq üçün canfəşanlıq etməzdi. "Vasitəçilik missiyası" adı altında uzun illər öz maraqlarına, monafeyinə xidmət etmiş, Ermənistanla Azərbaycan arasında münafiqşən bittməsi, problemnin həll olunmaması üçün əldən-gələni əsirgəməmiş Fransanın son hadisələrdən sonra təşvişi daha da artıb.

Hər kəsə məlumdur ki, Azərbaycan bu ilin 19-20 sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi. İnkaretilməz faktıdır ki, Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmi İrəvan da qəbul edib. Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamamaq üçün heç bir ibradisi, heç bir bəhanəsi qalmayıb. Sülh isə hər zaman əmin-amanlıq, sabitlik, təhlükəsizlik deməkdir. Azərbaycan dövləti buna səy göstərir. Məqsədi regionda sülhün bərqərar olmasıdır.

Ancaq hələ də Cənubi Qafqazda, necə deyirlər, suyu bulandıran istəvayənlər, sülhün bərqərar olmasına cəhd göstərənələr var. Bunun da başında Fransa durur. Fransa tərəfindən Ermənistan silah verilməsi də regionda gərginliyin artmasına xidmət edir. Prezident İlham Əliyev bu ilin 7 oktyabrında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişello telefon danışıqı zamanı xüsusi vurğulamışdır: "Fransanın Ermənistanla silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaqdır".

Fransa rəsmiləri bunu yaxşı bilirlər ki, Azərbaycan və Ermənistan arasında ki sülh sazişinin imzalanması yalnız bu dövlətlər üçün deyil, regionda problemlərin həlli, sabitliyə nail olmaq baxımından əhəmiyyətlidir. Görünür, Cənubi Qafqaz regionunda sabitliyin yaranması rəsmi Parisi narahat edir. Müstəmləkə təfəkküründən uzaqlaşmamış Fransa Ermənistanı silahlandırmaqla bu ölkəni Azərbaycanla qarşı yeni müharibəyə təhrik edir.

Təəssüf ki, müəyyən addımlar atılır... Oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastyan Lekornu ilə görüşündə də tərəflər Ermənistanla silah tədarü-

kü məsələsini müzakirə ediblər. Fransa və Ermənistan arasında hərbi saziş imzalanıb. Belə ki, Paris İrəvana "Thales" şirkətinin istehsalı olan üç "Ground Master 200" (GM200) radar sistemi və "Mistral" yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək.

Rəsmi Parisin ısrarla Ermənistanı başqa ölkəyə qarşı silahlandırmaqda göstərməyə çalışması, guya silahların "müdafie xarakterli" olması əməllərinin fondada qətiyyətin andırıcısı görünür. Heç kim deyər bilməz ki, məqam düşərsə, Fransanın Cənubi Qafqaza göndərdiyi silah partiyasından Ermənistan Azərbaycanla qarşı istifadə etməyəcək.


Azərbaycanla Ermənistan sərhədində təxribatlar baş verirsə, bunların səbəbkarı və icraçısı erməni tərəfi olur. Odu ki, Ermənistanın sərhədini möhkəmləndirməyə, sərhəddə müdafiə olunmağa deyil, təxribatlardan əl çəkərkə digər ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmasını öyrənməsinə ehtiyacı var. Fransa, doğrudan da Ermənistanı sevirsə, onun gələcəyini düşünürsə, buna çalışmalıdır, növbəti onu silahlandırmağa.

Fransa və Ermənistan arasında silah-sursatla bağlı müqavilənin imzalanması regionumuzda təhlükəli proseslərin baş verməsinə səbəb ola bilər. Rəsmi Parisin bu "qayğıkeçirici" rəsmi İrəvanın düşüncəsiz addımlar atmasına və Azərbaycanın milli təhlükəsizliyinə xələf gətirəcək hadisələr törətməsinə razı və bəyər bilər. Ancaq rəsmi İrəvan nə qədər gec deyil, ağılı başına yığılmalı, çox da uzaq olmayan tarixə nəzər salmalıdır. 2020-ci ildə baş verən Vətən müharibəsində Ermənistan Azərbaycanın hərbi gücünü gördü. Bu ilin sentyabrında həyata keçirilən, Qarabağda Ermənistan silahı qüvvələri hissələrinin və xunta rejiminin axırına çıxan lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun müasir silahlardan istifadə etmək bacarığını və eyni zamanda hərbi qulluqlarının igidliyini bir daha nümayiş etdirdi. Ermənistan rəhbərliyi bu ordunun gücünü, qətiyyətinə, peşəkərlərinə yaddan çıxarmamalıdır. İşğalçı ölkə bəzi güclü dövlətlərlə sığınmaqla məkrli planlarını sonundakı həyata keçirə bilmədi. Rəsmi İrəvan əmin olmalıdır ki, şirikləndirici vədlər ona bəlalardan başqa heç nə gətirməyib və bundan sonra da gətirməyəcək. Ermənistan Fransadan, Hindistandan silah-sursat dilənəkməsinə, xislətdən əl çəkib sülh içərisində rahat yaşamağı öyrənməlidir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"



Mədəniyyət



Arif Babayevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" təqdim edilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustası, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdcüsü Arif Babayevi evində ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir görkəmli muğam ustasının əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini bildirib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə Arif Babayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu söyləyib.

Sonra dövlət təltifi və nənəyə təqdim edilib.

Arif Babayev sənətinə verilən yüksək qiymətə və



Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham

Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Bişkekdə Nizami Gəncəvinin abidəsinin açılışı olub



Bişkekdə yerləşən 103 nömrəli ümumtəhsil məktəbində Şorqin ən böyük şair və mütəfəkkirlərindən biri olan Nizami Gəncəvinin büstünün tontənəli açılış mərasimi keçirilib.

AZƏRTAC "Veçerniy Bişkek" nəşrinə istinadla xəbər verir ki, tontənəli mərasimdə Azərbaycanın Qırğızistan Respublikasındakı səfiri Lətif Qəndilov, Qırğızistan Respublikası Parlamentinin (Joqorku Keneşin) sabiq spikeri, Qırğızistan Respublikası Ağsaqqallar Şurasının sədri Medetkan Şerimkulov, Qırğızistan Respublikası təhsil nazirinin müavini Bekjan Supanaliyev, 103 nömrəli məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri, həmçinin Bişkekdə yaşayan azərbaycanlılar iştirak ediblər.

Qırğızistan Respublikası Ağsaqqallar Şurasının sədri

Medetkan Şerimkulova bildirib ki, Qırğızistan ilə Azərbaycan bir-birinə ortaq tarixi köklər, mədəni ənənələr və mənəvi-oxlaq dəyərlər bağlayır.

"Nizami bütün dünyada olduğu kimi, ölkəmizdə də sevgi və ehtiramla yad edilir. Xatırlatmaq istəyirəm ki, şairin ilk və sevimli həyat yoldaşı da adı əslində Appak (qırğız dilindən tərcümədə - göz qamaşdıran bəyazlıq, kristal təhsil deməkdir - red.) olan həmyerlimiz Afaq olub. Məhz ona Nizami çoxlu şeirlər həsr edib".

Digər qonaqlar çıxışlarında Nizami Gəncəvinin dünya ədəbiyyatı qarşısındakı xidmətlərindən bəhs ediblər. Onların bir çoxu görkəmli şairin adını daşıyan paytaxt məktəbinin şagirdlərinə müasir dünyanın yeni Nizamisi olmağı arzulayıblar.

"Fəxr edin ki, siz təkcə şair deyil, həm də böyük mütəfəkkir olan Nizami adına məktəbdə təhsil alırsınız. Siz də onun nail ola bildiyi yük-

sək zirvələrə can atın", - deyə millət vəkili Nurjigit Kadirbekov bildirib.

Azərbaycan Respublikasının Qırğızistandakı səfiri Lətif Qəndilov yekun nitqində böyük şairin abidəsinin kimin təşəbbüsü ilə açıldığı barədə danışıb. "Ötən il Qırğızistan Respublikasının Prezidenti Sadır Japarov və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvinin adını daşıyan 103 nömrəli orta ümumtəhsil məktəbinin açılışını ediblər. Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və göstərişi ilə Nizami Gəncəvinin büstünü açıq elan edirik. Bu abidə xalqlarımızın yaxınlığının, qohumluğunun rəmzinə çevriləcək. Ölkələrimiz arasındakı münasibətlər heç vaxt indiki kimi yüksək səviyyədə olmayıb. Bu münasibətlərin müəllifləri isə bizim hörmətli prezidentlərimizdir", - səfir qeyd edib.

Prezident tapşırığı qısa müddətdə icra olundu

Keşlədəki Şah Abbas məscidi yeni simada sakinlərin istifadəsinə verildi



Keşlə sakinləri qəsəbədə yerləşən Şah Abbas məscidinin uzun müddət təmirsiz qalması və minarın olmaması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmişdilər. Bununla əlaqədar möhtərəm Prezidentin tapşırığına əsasən qısa müddət ərzində məscidin əsaslı təmiri və bərpası, yeni minarın tikintisi ilə bağlı layihə hazırlanaraq razılaşdırılmış və müvafiq işlərə başlanılmışdır.

Layihəyə uyğun olaraq Şah Abbas məscidinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi keçirilmiş, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilmişdir. Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanmışdır. Bünövrədə möhkəmləndirmə, binada

isə mövcud mikroçatların aradan qaldırılması məqsədilə ineksiya işləri aparılmışdır. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilmiş, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasadın üzülük daşları bərpa olunmuş və yenilənmişdir.

Daxildə sonradan görülmüş suvaq işləri sökülmüş, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzülük daşları bərpa olunaraq əvvəlki tarixi görünüşünə qaytarılmışdır. Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunmuş, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minar inşa edilmişdir. Həyətdə yerləşən istifadəyə yararlı köməkçi tikili sökülərək 525 m2 sahədə yenidən inşa edilmişdir. Burada din xadimləri üçün otaq, mərasim zalı (80 yerlik), əlavə ibadət zalı (70 nəfərlik), kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları nəzərdə tutulmuşdur. Məscidin həyatına daxil olmaq üçün iki ədəd giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilmişdir.

Məscid Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilmişdir, sahəsi 139 kvadratmetr, ümumi ərazisi 1300 kvadratmetrdir (0.13 ha). Yerli əhəmiyyətli memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.

Əlavə olaraq Şah Abbas məscidinin ətraf ərazilərində, Kamran Əfkarı və Məşədi Hilal Kazimov küçələrində

abadlıq-quruculuq və təmir işləri aparılmış, küçələr boyunca səkilər, hasarlar, işə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənmiş, yaxın məhəllələrdə asfalt örtüyü çəkilmiş, kommunikasiya xətləri təmir edilmiş, küçə işıqları sistemi yenidən qurulmuş, yaşıllıqlar salınmış, çoxlu sayda yeni ağaclar, bəzək kolu və güllər əkilmişdir.

Həmçinin Keşlə Şəhidlər xiyabanında təmir işləri görülmüş, yeni bulaq kompleksi inşa edilmiş, istirahət guşəsi yaradılmışdır.

Qeyd olunan işlər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir.

Nəzrin QAFARZADƏ, "Azərbaycan"

Korifeyin ölməz əsəri

"Arşın mal alan"ın ilk dəfə tamaşaya qoyulmasından 110 il ötür

"Arşın mal alan" musiqili komediyasını Üzeyir bəy Hacıbəyli hələ Moskvada və Peterburqda oxuyarkən, 1911-1913-cü illərdə yazmışdı. Operettanın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrının səhnəsində oynanılmışdı. Müəllif özü Peterburqda olduğuna görə tamaşada iştirak etməmişdi. Əsərin quruluşçu rejissoru Hüseyn Ərəblinski olmuş, orkestrə Müslüm Maqomayev dirijorluq etmişdi.



İnqilabdan əvvəl Azərbaycan qadınının səhnəyə çıxması çətin məsələ olduğundan tamaşalarda çox vaxt qadın rollarını kişilər oynayırdılar. O vaxtlar Gülçöhrə rolunun ən məşhur ifaçısı Ağdamski sayılırdı. Telli rolunda isə sonralar Mövsüm Sənanı ad çıxarmışdı.

İnqilabdan sonra komediya daha da şöhrət qazandı, 80 dilə tərcümə edildi və 170-dən çox ölkədə tamaşaya qoyuldu. Operetta ilə rejissor B.Svetlov maraqlandı və onu ekranlaşdırdı.

Filmin ilk tamaşası 1917-ci ildə yanvarın 3-də nümayiş olundu. Film 7 hissədən ibarət idi. Respublikamızın kinematografıqları da bu komediyani ekranlaşdırdılar. 1945-ci ildə adı ölçüdə, ağ-qara variantda, 1965-ci ildə isə rəngli, geniş ekranlı variantda lentə alındılar. Amma mütəxəssislər hesab edirlər ki, 1945-ci il variantı, yəni S.Rəhmanın ssenarisində çəkilmiş film daha uyğundur.

1916-ci ildə "Arşın mal alan" rus dilində tamaşaya qoyuldu. Sonra Həştərxanda, Saritsində, Rostovda və başqa şəhərlərdə oynanıldı. İnqilabdan sonra komediya daha da şöhrət qazandı. Fransada, Çində, Yaponiyada, Hindistanda və 1938-ci ildə Moskvada ke-

çirilən Sovet Azərbaycanı incəsənəti dekadası zamanı paytaxt tamaşaçıları da "Arşın mal alan" komediyasına baxdılar. Tamaşanın rejissoru İ.Hidayətəddin idi. Tamaşanın Səid Rüstəmovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestri müşayiət etdi. Rolları Bülbül, Hacıbababəyov, S.Mustafayeva oynadılar.

Polşa dramaturqu S.Povolotski öz xatirələrində Üzeyir bəy Hacıbəylini belə xatırlayırdı: "Mən də valeh olaraq, ürəyimin bütün məhəbbətini verərək dahi Ü.Hacıbəylinin əsərinin tərcüməçisinə çevrildim. Bəli, bu gün fəxr edirəm ki, "Arşın mal alan" kome-

diyasının polyak dilinə ilk tərcüməçisi mən olmuşam. "Arşın mal alan" musiqili komediyası mənim tərcüməmdə ilk dəfə 1954-cü ildə A.Vençerska adına Belostok Dövlət Teatrında tamaşaya qoyulmuşdu. Sonra öyrənəndə ki, bu, polyak səhnəsində ilk Azərbaycan pyesidir, sevincim artdı. Azərbaycan bəstəkarlarının musiqisi bütün dünyada, eləcə də mənim doğma Polşamda həmişə məhəbbətlə dinlənir. İstedadlı əsər harada olursa-olsun insanların ürəyini fəth edir, insan o əsəri bütün varlığı ilə sevir. Uzun sürən intizardan sonra Pekində "Arşın mal alan" operettasının ilk tamaşası günüdür. Maraqlı

burasıdır ki, Çindən çox uzaqlarda yaşayan bir xalq keçmiş həyatına aid milli üslubda yazılmış "Arşın mal alan" özünü dərin məzmunu və bütün incəlikləri ilə Çin tamaşaçılarına gözəl təsir oyaqır. Onun müxtəlif xalqlar tərəfindən həvəslə oxunub tamaşaya qoyulmasının səbəbi məhz canlı xalq dili, xalq yomuru və musiqisi əsasında yazılmışdır. Əsərdə əsas tənqid hədəfi olaraq döyülən keçmişin mənfii adət-ləri zərif bir tel kimi Azərbaycan və Çinin keçmiş həyatını bir-birilə bağlayır və operettanı məzmun etibarilə çinli tamaşaçıların ruhuna yaxınladır".

Üzeyir bəy Hacıbəylinin uzaqgörənliyi, müdrikliyi, komediya janrı vasitəsilə cəmiyyətdəki çatışmazlıqları ən inco, zövqlü, estetik tərzdə təqdim etməsi sayəsində 110 illiyini qeyd etdiyimiz "Arşın mal alan" bu gün də öz məzmunu etibarilə tərbiyəvi əhəmiyyətə malikdir.

Bəyim DADAŞOVA, Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi



Unudulmazlar

Cümhuriyyətin ilk ədliyyə naziri

Azərbaycanın milli dövlət quruculuğu tarixində xüsusi rolu və əməyi olan sınımlardan biri də cümhuriyyətin ilk ədliyyə naziri kimi yaddaşlarda qalan Xəlil bəy Hacıbaba oğlu Xasməmmədovdur.



Xəlil bəyin qardaşı Ələsgər bəy, Ələkbər bəy də dövrün məşhur hüquqşünas və ictimai xadimi olub. Ələsgər bəy birinci dəfə XI Ordunun xüsusi şöbəsinin və Azərbaycan FK-nin omri ilə 1920-ci il mayın 29-dan iyunun 4-nə qədər heç bir səbəb olmadan həbsdə saxlanılıb. 1922-ci ilin aprelində Ələsgər bəy yenidən həbs edilmişdir. O, ağır işgüncülərdən sonra buraxılıb. 1929-cu ilin son aylarında Xəlil bəy Xasməmmədovla yaxınlıq əlaqəsi olan bütün qohumlar həbsə və sürgünə məruz qalıblar. Ələkbər və Məmməd bəy 19 mart 1931-ci ildə, Nağı bəy isə 27 mart 1931-ci ildə ailələri ilə birlikdə, şəxsi əmlakları müsadirə edilməklə Qazaxistana sürgün edilirlər.

Xəlil bəy Xasməmmədov 1913-1917-ci illərdə Gəncə şəhərində bələdiyyə rəisi işləyərək siyasi fəaliyyətini daha da genişləndirmişdir. 1917-ci ilin fevralında çar II Nikolayın hakimiyyəti süquta uğradıqdan sonra Xəlil bəy Xasməmmədov Nəsim bəy Yusifbəyli və başqa məsləhətdərləri ilə birlikdə Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaratmışdır. 1917-ci ilin aprelində Bakıda keçirilmiş Qafqaz Müsəlmanlarının Qurultayında və həmin ilin may ayında Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanları Qurultayında fəal iştirak edən Xəlil bəy Xasməmmədov birləyi nail olmaq üçün maraqlı təkliflər irəli sürmüşdür.

Dövrün siyasi hadisələrini diqqətlə izləyən Xəlil bəy Xasməmmədov görür ki, kiçik qüvvə ilə səmərəli iş görmək mümkün deyil. O, Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasının "Müsavat" Partiyası ilə birləşdirilməsinə tərəfdar olur. 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən birləşdirici qurultayda Xəlil bəy Xasməmmədov partiyanın Mərkəzi Komitəsinin üzvü seçilir.

Xəlil bəy Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri kimi tanınır. Gəncə Qəza İcraiyyə Komitəsinin sədri işləyir. O, Qafqaziyə Komissarlığı Dövlət Nəzarəti Komissariatında, Qafqaziyə Seymində çalışır. 1918-ci il mayın 26-da Qafqaziyə Demokratik Federativ Respublikası dağıldıqdan sonra Azərbaycan Milli Şurasının yaradılmasında fəal iştirak edir və Milli Şuraya üzv seçilir. Onu həmin il keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin tərkibinə daxil edilirdi.

Gərgin və ağır günlərdə Xəlil bəy Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət Kabinəsində ədliyyə naziri təyin edilir. Yeni nazirliyin formalaşmasında ölümdən gələn əsirgəməyən Xəlil bəy Xasməmmədovu 2-ci Hökumətin Kabinəsi təşkil ediləndə əvvəlcə portfelsiz nazir, 1918-ci il oktyabrın 6-da kabinədəxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışır. "Müsavat" Partiyasından Azərbaycan Parlamentinə üzv seçilən Xəlil bəy Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Respublikasının 1919-cu il aprel-iyun konfranslarında iştirak edir.

1920-ci ilin aprelində Xəlil bəy Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunur. Az sonra yerli rus şovinistlərinin, eləcə də İrandan, Türkiyədən, habelə digər ölkələrdən gələn Azərbaycan sığınan ermənilərin xəyanəti və dəstəyi ilə bolşevik Rusiyası Azərbaycana işğal edir.

Rəhman SALMANLI,
"Azərbaycan"

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya olunub

Baş Prokurorluğun vəsəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi mənasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası

vətəndaşı Mürşüdlü Vüsal Yasin oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsində istintaq olunan cinayət işi üzrə Vüsal Mürşüdlünün Cinayət Məcələsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, bərsində təqsirləndirilən şəxs qismində cəlb etməsi haqqında qərar qəbul edilərkən

beynəlxalq axtarışda verilib. Vüsal Mürşüdlü Gürcüstan ərazisində saxlanılaraq 2023-cü il oktyabrın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Yaradıcı ömrünü mühacirətdə başa vuran, bilik və bacarığını millətinin azadlığı uğrunda mübarizəyə həsr edən Xəlil bəy Xasməmmədov 1945-ci il avqustun 11-də, 71 yaşında dünyasını dəyişmiş, İstanbultakı Fəriköy məzarlığında dəfn edilmişdir. Qədirbülən Azərbaycan xalqı ictimai-siyasi xadim Xəlil bəy Xasməmmədovun milli dövlət quruculuğu və xalqın azadlığı uğrunda mübarizəsini heç vaxt unutmur, xatirəsinə əziz tutur. Doğulub boya-başa çatdığı Gəncə şəhərində Hüquq Kadrlarının Təkmilləşdirilməsi İnstitutu, həmçinin şəhərin mərkəzi küçələrindən biri Xəlil bəy Xasməmmədovun adını daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində onun adını daşıyan muzey təşkil edilmişdir. Qardaş ölkəyə yolu düşənlər, eləcə də diaspor nümayəndələri tarixi günlərdə Xəlil bəy Xasməmmədovun məzarını ziyarət edir, ruhuna dualar oxuyur, qəbri üzərinə gül dəstələri düzür və ehtiramlarını bildirirlər.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışına başlanılır!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuat yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat
6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat
3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat



Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Təhlükə getdikcə artır

Son bir həftədə koronavirusa 156 yeni yoluxma faktı qeydə alınıb

Dünya ölkələrinin üç ildən artıqdır mübarizə apardığı COVID-19 bu gedişlə insanlığın yaxasını hələ uzun müddət buraxmayacaq. Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı dəfələrlə artıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müəyyən olunan artım əsasən "Omikron" ştamının mutasiya olunan yeni növləri hesabına baş verib. COVID-19-un təkamülünün istiqaməti və yeni ştamların xüsusiyyətləri tam müəyyən olunmasa da, belə hesab edilir ki, bu ştamlar digərlərindən daha az öldürücü olsalar da, yoluxma sürətinə görə öndədir. Virus əsasən yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına son bir həftədə 156 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb, Analiz nümunələri müsbət çıxan 6 nəfər isə vəfat edib.

Ölkəmizdə indiyədək ümumilikdə 833 min 955 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 min 439 nəfər müalicə olunaraq sağalıb, 10 min 353 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.

Azərbaycandakı epidemiologiyə vəziyyəti dəyərləndirən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksiyolist Təyyar Eyvazov "Azərbaycan" a verdiyi açıqlamada deyib ki, payız-qış aylarında soyuqların düşməsi nəticəsində hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hallarının sayında artımlar olur. Bu həm qrip və digər respirator virus infeksiyalarına, həm də koronavirus infeksiyasına aiddir.

"Son vaxtlarda koronavirusa yoluxma halları təkə Azərbaycan deyil, digər ölkələrdə də artmaqdadır. Ölkəmizdə son həftə özündə yoluxanların sayının rəsmi olaraq 156 nəfər olduğu bildirilib ki, bu da gündəlik 22 nəfər deməkdir. Ölkədə "Omikron" ştamının dövrüyədə olması bəzilər, lakin onun sonuncu mutasiya altnövlərinin olub-olmaması haqda rəsmi açıqlama yoxdur", - deyir infeksiyolist bildirir.

T.Eyvazov qeyd edir ki, "Omikron" ştamı və onun altnövləri yoluxuculuq sürətinə görə bir-birindən fərqlənsələr də, əsasən yüngül xəstəlik halları törədirlər. "Vəziyyətin belə davam edəcəyi təqdirdə sərət karantin tədbirlərini tətbiq etməyə ehtiyac qalır. Azərbaycanda koronavirusa görə vaksinasiya prosesi dayandırılmayıb və müraciət əsasında insanlar peyvənd oluna bilərlər. İlk növbədə əsasən risk qrupuna aid olan insanların peyvənd olunması tövsiyə edilir. Ancaq tək-



cə peyvəndləmə deyil, insanların yoluxması və xəstələnməsi hesabına da kollektiv immunitet formalaşdırmaq və bu prosesə davam edər".

Ölkəmizdə epidemioloji vəziyyətin sabit olması səbəb peyvəndləmə siyasətinin ilk günlərdən yüksək səviyyədə həyata keçirilməsidir. Həm virusun mutasiyası, həm də insanların vaksinasiyadan keçməsi xəstələrdə simptomların ağırlaşmasını, habelə ölümlərin sayının azalmasını təmin edir.

Vaksinasiya ilə yanaşı, ehtiyat tədbirlərini də yerinə yetirməli, sanitariyagigiyəni qaydalarla əməl etməlidirlər. Virusdan qorunma yolları dəyişməz olaraq qalır. Soyuq havalarda daha çox istifadə etdiyimiz qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakını minimuma endirmək, sosial məsafəni gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir. Bu sadi qaydalara etinasız yanaşmamalı, epidemioloji vəziyyətin ağırlaşmaması üçün nə lazımdırsa etməliyik.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Separatçılar Paşinyandan 800 milyon dollar istəyirlər

Banklar işə hakimiyətdən kompensasiya tələb edirlər

İrəvanda separatçıların təşkil etdikləri aksiya artıq özünün daha gərgin və həlledici mərhələsinə qədəm qoymağa qadirdir. Etiraz edənlərin yeganə tələbi Paşinyanın hakimiyyətdən getməsidir.

Ancaq maraqlısı odur ki, aksiyada iştirak edən ermənilərin əksəriyyəti siyasi proseslərdən deyil, heç standartlarından narazıdır. Bu etirazlar əsasən ölkənin müxtəlif strukturlarında hökm sürən korrupsiya, ədalətsizlik və qanunsuzluq hallarına qarşı yönəlib. Ermənilər özləri də etiraz edirlər ki, ölkədə işsizliyin səviyyəsi hər ay artır və vətəndaşlar ölkəni tərk etmək məcburiyyətində qalırlar.

Siyasi şərhçi Bağrat Arakelyan isə İrəvanda keçirilən etiraz aksiyasından bəhs edərkən deyib ki, iştirakçı gənclər sifarişli Kremldən göstəriş alan "Daşnaksityun" verib. Bildirib



ki, əgər Hayastanda problem yaradan dövlətlərə qarşı belə hərəkatlar edilsəydi, bunu başa düşmək olardı: "Daşnaksityun" gənclərinin nə istədiyini, ideyanın nə olduğu bəlli deyil. "Daşnaksityun" gənci çəp-çəp qalıb, xanım səfiro nə cavab verəcəyini bilmir. Aksiyanın təşkilatçıların yeganə məqsədi çevriliş etməkdir".

Bu arada Qarabağdan İrəvana qaçan separatçılarla Hayastan hakimiyyəti arasında 800 milyon dollarlıq qalmaqal

vaxtilə bu istiqrazları alan banklar Hayastan hakimiyyətinə kompensasiya tələb edirlər. Söhbət təxminən 340 milyard dramdan, yəni 800 milyon dollardan gedir. Məlumata görə, ötən həftə baş nazirin müavini Məgər Qırıqorun və hakim partiyanın bəzi deputatları Mərkəzi Bankın sədri ilə qapalı görüş keçiriblər. Onlar pulların qaytarılmasının mümkünsüzlüyünü izah ediblər. Hakimiyyətin fikrincə, Serj Sarkisyan bu yolla pul qazanıb və indiki hakimiyyət bunu ödəməq məcburiyyətində deyil.

Bütövlükdə bütün bunlar Hayastanın böyük tənəzzül yaşadığını göstərir. Görünən budur ki, süll müqaviləsinin imzalanmasının uzadılması fonunda İrəvan üzleşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.

Qarabağda cinayətkar rejim ləğv edildikdən sonra

Elçin CƏFƏROV,
"Azərbaycan"

Əlaqə telefonları:

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitab müavini	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5417
Sifariş 2768

Qiyəti 40 qəpik